



## DTX-dan əməliyyat: Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılar həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüddurlarından kənarında terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-legal yollarla...

Səh. 2



## Deputat məmurların satınalmalara təsirindən danışdı

Əli Məsimli: "Bu qanun layihəsi müdaxilələri zərərəsizləşdirməyə, satınalmalar işləməyəcək"

"Dövlət satınalmaları üzrə bir neçə istiqamətdə stereotiplər formalaşmış. Məsələn, hansısa idarədə kiminsə vəzifəyə gəlməsinə razılaşırlar, sonra deyilir ki, filan vəzifə barədə müsabiqə elan edilir". "Unikal" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, "Dövlət satınalmaları haqqında" qanun layihəsində əlavə işlək mexanizmlər qurulmalıdır ki, bu stereotiplər aradan qaldırılsın.

Səh. 8

# Unikal

№23 (2157) 23 iyun 2023-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru



Səh. 2

## Dövlət Komissiyası Gədəbəydə: Ərazidə detallı araşdırma aparılacaq

"Rusiya sülhməramlıları qızıqdırıcı və qarşıdurma yaratmaqla məşğuldur"



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Unikal"a müsahibə verib. O, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gələn həftə ABŞ-da keçiriləcək görüşündə hansı məsələlərin müzakirə oluna biləcəyindən, son bir neçə gündə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin...

Səh. 4

Səhiyyə Nazirliyindən absurd "həll yolu"



Yola salmaq üzrə olduğumuz həftə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlama yaydı ki, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır: "Belə ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri..."

Səh. 8

Məktəblərin ətrafında siqaret satışı yığışdırılmalıdır!



Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin sağlam böyüməsi isə əsas amillərdəndir. Uşaqların fiziki və mənəvi inkişafı üçün onları zərərli vərdislərdən uzaq saxlamaq vacib şərtlərdəndir. Uşaq və yeniyetmələrin zərərli vərdislərdən uzaq durması üçün təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə işləri...

Səh. 4



# Elşad Qarayevlə Şəbnəm Tapdıq arasında qalmaqal



**Müğənni Elşad Qarayev canlı efirdə Əməkdar artist Şəbnəm Tapdığı ələ salıb.**

Müğənni "7 Canlı" verilişində Şəbnəm Tapdıqla zaraflar etməyə başlayıb. Həmkarının zaraflarına reaksiya verməyən Şəbnəm Tapdıq sonda dözməyərək, etiraz edib. Elşad Qarayevin həmkarına "yaxşı, yaxşı özünü ələ al" deməyinə isə Əməkdar artist "mən ağlayıram ki?", deyərək cavab verib.

O, Elşad Qarayevə "bədi də, yekə oğlansan, səhərdən ələ zaraflar-zaraflar", deyərək etirazını bildirib.

Sözgedən görüntülər tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Elşad Qarayevə bir xanıma qarşı belə etməyi yaraşdırmadıqlarını bildiriblər.



## "Prodakşn Nadir Qafarзадəyə pul da qoydu, amma heç nə olmadı"

**"Rəqabət yaxşıdır. Öz dövrümdə nömrə bir idim, elə də qalmışam. Məndən sonra elə prodüser olmayıb ki, gündəmi zəbt etsin: müğənnilərlə qalmaqlı olsun. Şou-biznesin mərkəzində olmuşam. Kənarında əlimdə çanta və disk gəzməmişəm".**

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Özəl" verilişində deyib. O, şou-biznesdəki prodüser qıtlığından danışdı. "Azərbaycanda prodüserlər yox dərəcəsinədir. Olanları prodüser kimi görmürəm. Çünki onların fikri müğənnini toya aparıb, fazizini, 100 manatını almaqdır. Hamı özünə prodüser deyir. Heç prodüser sözünün "p" hərfini bilməyənlər bundan danışır. Nadir Qafarзадə Rusiyaya getdi, prodakşn onun üstünə pul da qoydu, adını da dəyişdi. Amma heç nə olmadı" deyərək, Tolik əlavə edib.

## İnsult keçirən Nisə Qasımova aylar sonra efirə çıxdı

**Bir müddət əvvəl insult keçirərək danışıq qabiliyyətini itirən Xalq artisti Nisə Qasımova sağaldıqdan sonra ilk dəfə efirə çıxıb.**



69 yaşlı sənətkar "Gül kimi şou" verilişində qonaq olub. Səhhətinin yaxşı olduğunu vurğulayan Qasımova bundan sonra tez-tez televiziya proqramlarına qatılacağını söyləyib: "Özüm yaxşıyam. Bu gün tilsim açıldı, inşallah efirdə çox görünəcəyəm".

Qeyd edək ki, aylar əvvəl sənətkar açıqlamasında insult keçirməsini gizlədərək özünü yaxşı hiss etdiyini bildirmişdi.

## Aygün Kazımovanın bənzəri: "Bəzən onun yerinə mənə çağırırlar"

**Azərbaycanda dizayner, qrim ustası kimi fəaliyyət göstərən Gülrüh Nəcəfova Aygün Kazımovaya həm səsi, həm görünüşü ilə bənzəməsi ilə diqqət çəkib.**

"Unikal" metbuat.az-a istinadən bildirir ki, o, İTV-nin "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olub. O bildirib ki, 24 yaşında gözəllik salonunda işləyəndə hamı ona Aygün Kazımovaya bənzədiyini deyib. Bundan sonra isə o, müğənni ilə maraqlanıb: "Görünüşdən əlavə, ən çox səsim ilə mənə Aygün Kazımovaya bənzədirdilər. Mən onunla həyatım boyu heç vaxt görüşə bilməmişəm. Amma telefonda danışmışıq. Lakin uzun müddət o, aramızda çəpər qoymuşdu. Bu yaxınlarda isə Aygün xanım mənə instaqramda storisində paylaşmışdı. Bununla da aramızdakı buzlar əridi".

Onun sözlərinə görə, həm də müğənni kimi oxuyur: "Bəzən elə yerlər olur ki, Aygün xanımın vaxtı olmur getməyə. Mənə çağırırlar, onun mahnılarını oxuyuram. Onun bir söz var: "Mən gənclərə mane olmamaqla dəstək oluram". Sağ olsun ki, mənə mane olmur, mən onun mahnılarını oxuyuram. Məvacib alanda da ona təşəkkür edirəm".

# Üzeyir Mehdizadə efirlərə niyə çıxmır? - Özü açıqladı

**"Verilişlərə çıxmamağımın əsas səbəblərindən biri də odur ki, antipatiyam var".**

Bu sözləri müğənni Üzeyir Mehdizadə qatdığı "Həmin Zaur" verilişində deyib. Aparıcı Zaur Kamalın efirlərə çıxmaması ilə bağlı sualına müğənni belə cavab verib: "Əvvəllər efirlərə döyüşə çağırırdılar. Tək olsa, yenə dərd yarı, hər kəs üstümə gəlirdi. Bu da yaddaşımda ouis qalıb. Ona görə indi efirlərə çox çıxmamağımın bir qismi də ondan irəli gəlir".

Müğənni yeni mahnılarından da söz açıb: "Mən o sənətçilərdən deyiləm ki, gedəm studiyaya hazır mahnı mənə gözləsin. Mən elə sənətçilər sırasındayam ki, həm özüm yazıram, həm bəstələyirəm, klip çəkilişləri və s. Hər şey öz öhdəmədir. Ona görə çatdırı bilmirəm. Zamanım olduqca, inşallah, fikrim var ki, yeni ifalar edim".



# "Dəyər görmədiyim yeri tərk et" - Vüsalə Əlizadə



**Aparıcı Vüsalə Əlizadə bir müddətdir ATV-dəki verilişindən uzaqlaşdı.**

Aparıcı ötən gün instaqramında etdiyi paylaşım ilə diqqət çəkib. Belə ki, Vüsalə paylaşımına "Dəyər görmədiyim, layiqincə sevilmədiyim, qışqarıldığım, enerji alamadığım ortamları cəzalandır. Tərk et..." sözlərini yazıb.

İzləyiciləri isə onun bu sözləri ATV kanalının rəhbərliyinə ünvanladığını yazıb. Vüsalə sosial şəbəkə istifadəçilərinin "7 canlı"ya çıxmaması haqda suallarını cavabsız qoyub.

ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a açıqlamasında "Vüsalə Əlizadənin səhhəti ilə bağlı "7 Canlı"ni bir müddət İlhamə Bədəlova aparacaq. Hər şey qaydasındadır" sözlərini söyləyib.

Qeyd edək ki, "7 Canlı" verilişini bir müddətdir İlhamə Bədəlova aparır.



## Deputat məmurların satınalmalara təsirindən danışdı

Əli Məsimli: "Bu qanun layihəsi müdaxilələri zərərəsizləşdirməsə, satınalmalar işləməyəcək"



"Dövlət satınalmaları üzrə bir neçə istiqamətdə stereotiplər formalaşmış. Məsələn, hansısa idarədə kiminsə vəzifəyə gəlməsinə razılaşırlar, sonra deyilir ki, filan vəzifə barədə müsabiqə elan edilir".

"Unikal" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, "Dövlət satınalmaları haqqında" qanun layihəsində əlavə işlək mexanizmlər qurulmalıdır ki, bu stereotiplər aradan qaldırılsın.

Ə.Məsimli qeyd edib ki, məmur sahibkarlığı satınalmalarda keyli dərəcədə mənfi rol oynayır.

"Bəzən məmurlar kiminsə idarə etdiyi şirkətin xeyrinə satınalmalara təsir göstərir. Bu qanun layihəsi onların aradan qaldırılmasına gətirib çıxarmasa, satınalmalar işləməyəcək".

Deputat Vahid Əhmədov da bu barədə fikirlərini bildirib. "Bu sahədə daha elektronlaşmaya getməliyik. İnhisar amili harada varsa, orada problem kifayət qədərdir. Hesablama Palatasının rəyində həmişə satınalma birinci yerdə gedir. Ən çox problem satınalmada olur", - deyərək deputat bildirib.

Anar Kəlbəyev

## "Bu istiqamətdə görülməli işlər çoxdur" - AMB rəsmisi

"Hazırda ölkədə qiymətli kağızlar bazarı üzrə fəaliyyət göstərən 12 şirkət var ki, onlardan biri də invest.az şirkətidir və onun fəaliyyəti Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında AMB-nin sədrinin birinci müavini Rəşad Orucov deyib.

"Son dövrlər investisiya şirkətlərinin fəal aktivləşməsinə görürük. Lakin bu istiqamətdə hələ görülməli işlər çoxdur və bazarın potensialı çox böyükdür".

R.Orucov qeyd edib ki, ödəniş təşkilatı və elektron pul təşkilatlarının nizamnamə kapitalının müəyyən edilməsi zamanı bir sıra ölkələrdəki təcrübələrə baxılır.

Anar Kəlbəyev

## Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı

Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Elm və Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla imtahan nəticələrini öyrənməyə bilərlər.

Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcılıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək office@arti.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.



Yola salmaq üzrə olduğumuz həftə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlama yaydı ki, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır: "Belə ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraq göstərmirlər. Bu baxımdan, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədmüvafiq hesab edilir".

Mərkəzin açıqlamasında qeyd olunub ki, bu təklif bəzi ekspertlər və əhəlinin müəyyən təbəqəsi tərəfindən düzgün dəyərləndirilməmiş və bir sıra yanlış açıqlamalara səbəb olub: "Bildirik ki, sözügedən məsələ apteklərdən dərman alan əhali üçün

aqlar?

İkincisi, əksər apteklərdə, xüsusən də axşam saatlarında bir əczaçı çalışır. Belə edilən təklif həm satıcı, həm də alıcı üçün problem olmayacaqmı? Təsəvvür edin, eyni anda, qısa fasilələrlə aptekə üç fərqli vətəndaş daxil olur.

nin yetkililəri? Əgər içlik zərurət deyilsə, onda bu qanunvericilikdə niyə tələb olaraq qoyulub. Tələb olarsa, deməli, vətəndaşı içliyə laqeyd yanaşmağa məcbur etməyəcək metod düşünüb tapmaq lazımdır.

Dərinə getsək, edilən təklifin absurdluğu ilə bağlı başqa səbəblər də sadalamaq olar. Lakin elə yuxarıda yazdıqlarımız da belə deməyə əsas verir ki, dərman şirkətlərinin nazı ilə oynamağa qərar verən Səhiyyə Nazirliyi rəsmiləri onların Azərbaycan dilinə və Azərbaycan bazarı-

# Səhiyyə Nazirliyindən absurd "həll yolu"

Teymur Musayevin nəzərinə: icrası müşkül bir təklifi irəli sürməyə nə gərək var?

heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək.

Bu zaman istənilən alıcının dərman vasitəsinə əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək".

Açıqlamanı birçə dəfə oxumaq kifayətdir ki, haqqında danışılan təklifin nə qədər absurd olduğu ortaya çıxsın. Bəs absurd olan nədir?

Əvvəla, doğrudanmı, Səhiyyə Nazirliyinin yetkililəri elə düşünür ki, vətəndaş aptekdə əczaçıdan içlik tələb edəcək, əczaçı da elektron sisteme daxil olub içliyi çap edərək vətəndaşa təqdim eləyəcək? Bu uzun-uzadı prosedurun bir çox hallarda vətəndaşla əczaçı arasında mübahisə, narazılıq doğuracağı indidən təxmin etmək o qədərmi çətindir? Bəyəm bizdə satıcı ilə alıcı arasında dialoqun əksər hallarda xoşagəlməz nəticələndiyini bilməyənmi var? Ən xırda məsələdə belə alıcılarla (satıcılarla) anlaşılmazlıq yaşayan satıcılar (alıcılar) indi bu uzun-uzadı prosedurun yerinə-yetirilməsində rahatlıqla dil tapac-



Bu vətəndaşlardan ilki içlik tələb etsə, çox çəkmədən həmin aptekdə üç nəfərlik növbənin daha da uzana biləcəyini təxmin etmək beləmi çətindir? Üstəlik, kiməsə təcili dərman lazımdırsa, onda necə?

Üçüncüsü, tutaq ki, apteklər məcburi qaydada çap aparatları ilə təmin edildi, lakin bu aparatlarda texniki nasazlıq yarandıqı halda satıcı neyləsin, müştəri neyləsin? Bu onlar arasında növbəti narazılıq predmetinə çevrilməyəcəkmi? Bəlkə, apteklərə ehtiyat çap aparatlarını da əl altında hazır saxlamaq tapşırılaacaq? Onda da apteklər bu qədər əlavə xərçəyə maraqlı görünəcəklərimi?

Dördüncüsü, vətəndaşların içlik tələbini vaxt itkisi hesab edib sadəcə dərmanın özünü almaqla kifayətlənməsi böyük ehtimalla adət halını alacaq. Bir sözlə, vətəndaşın gözündə içlik öz mənasını tamamilə itirəcək. Bunun yarıda biləcəyi fəsadları da hesablayıbmi Səhiyyə Nazirliyi-

na yuxarıdan aşağı münasibətini bir kənara qoyub o da azmış kimi problemin əndrabadi "həll üsulunu" fikirləşib tapıblar. Qanunvericiliyə elə bir təklif irəli sürüblər ki, həmin təklif qəbul olunarsa, praktikada icrası indidən şübhə doğurur. Özü də əməli-əməli şübhə doğurur! Hətta ola bilsin, çox keçmədən "Dərman vasitələri haqqında" qanuna başqa, daha normal dəyişiklik etmək ehtiyacı qaçılmazlaşdırılsın.

Hər halda ümid bəsləmək ki, səhiyyə naziri Teymur Musayev təklif müəlliflərindən öz fikirlərini əsaslandırmağı tələb edib, ya da bu yazıdan sonra edəcək. Ona da ümid bəsləmək ki, təklif müəlliflərinin arqument(lər)i yetərinə ağılabatandır. Əks halda onsuz da çoxsaylı problemlərin müşahidə edildiyi əczaçılıq sahəsində yeni problemlər qaçılmazlaşdırılacaq. Bizdən söyləməsig

Toğrul Əliyev



**Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Tərəflər arasındakı mövcud vəziyyəti nəzərdən keçirsək, nazirlərin görüşündən hansısa nəticə gözləməyə dəyməz. Belə ki, istər atəşkəsin pozulması, istər sərhəddə baş verən müxtəlif təxribatlar, istər-sə də, digər siyasi-diplomatik bəyanatlar, hansısa razılaşmanın olacağına inam yaratmır.**

Bundan əlavə, görünür Azərbaycanla Ermənistan arasında mütləq sülhə nail olmaq istəyən böyük güclərin də danışıqlar prosesinin yekunlaşmasında maraqlı olmadıqları ortadadır.

Xəbər verildiyi kimi, Ermənistanın

dəki detallar razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyaları irəliləyir. Onun fikrincə, bu irəliləyişi Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən insidentlərdə görürük. Sərhəddə cərəyan edən proseslərin konteksti sülh müqaviləsi üçün lazım olan mübahisəli məsələlərin həllini asanlaşdırmaq xəttinə yaddır: "Sərhəddəki toqquşmaların xarakteri Zəngəzur dəhlizi layihəsinin mahiyyətindən qopan hissələr əsasında formalaşır. Son sərhəd insidentlərində dünyanın iki nəhənginin - Rusiya və ABŞ-nin - rəqabəti daha çox gözə çarpır. Bunu göstərən əlamətlər:

- ABŞ Vədi rayonunun Arazdəyən yaşayış məntəqəsində metallurgiya zavodu tikir;

- Rusiya baş nazirinin müavini

ramlı kontingentinin fəaliyyəti üçün zəminlərin aradan qalxdığını gördükcə və onların mandatının bitməsinə üç ildən az vaxt qaldıqca, regional iştirak səviyyəsini fərqli fazaya keçirməyə cəhd edir. Rusiya Azərbaycan-Ermənistan sərhədində gələcək mövcudluğu üçün parlaq zəmin görür və prosesləri Zəngəzur dəhlizi üzrə parametrlərin tərkibinə gətirir. Kreml regional ali məqsədlərinə çatmaq üçün müxtəlif platformalar vasitəsilə genişlənmə və yayılma yollarını axtarır. Sərhəddəki insidentlərlə başlayan hadisələr və onlara verilən informasiya dəstəkləri, ardınca "EU Reporter" nəşrinin "Avropa İttifaqı üçün təhlükə: Putinin əlaltısı Cənubi Qafqazda müharibəyə hazırlaşır" başlıqlı məqaləsi ilə aydınlaşdırıcı xüsusiyyətlər üzə çıxır

# Böyük güclərin planları bizim bölgədə toqquşur



Azərbaycanla sərhəddə zavod tikintisi bəhanəsiylə ABŞ bayrağının asılması polemika mövzusunda çevrilib. Təbii ki, bu məsələdə tək Azərbaycan deyil, Vaşinqtonun, Moskvanın və Tehranın reaksiyası maraqlıdır. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Vaşinqtonda Qərbi Zəngəzur bölgəsində Amerika bayrağının dalğalanmasına iki yanaşma ola bilər: "Birinci yanaşma Amerikan bayrağının Rusiyanın Ermənistandakı hərbi bazasına və İran sərhəddə yaxın ərazidə dalğalanmasına müsbətdir, düşünürlər ki, bununla həm Ermənistanı Rusiya və İranın təsirindən uzaqladırlar, həm də Moskva və Tehrana Amerikanın bölgədə varlığını nümayiş etdirirlər. İkinci yanaşma isə Amerika bayrağının təhlükəli zonada dalğalanmasının ümumi işə faydası olmadığı və Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edə biləcəyindən ibarətdir. ABŞ bayrağının Qərbi Zəngəzurda dalğalanması Rusiyanın və İranın maraqlarına zidd olmalıdır, hər ikisi həssas ərazidə bayraq vasitəsilə Amerikanın varlığına mənfi yanaşmalıdırlar, ancaq nə hikmətdirsə hələ ki, Moskva və Tehrandan reaksiya yoxdur. O ki qaldı Azərbaycana, Ermənistan BMT-yə üzv olan bütün ölkələrin bayraqlarını Qərbi Zəngəzurda dağlandırsa belə, bu onun problemlərini həll etməyəcək. Bunu elə Amerika bayrağını həmin ərazidə qaldıran şirkətin erməni təmsilçisi də bu sözlərlə etiraf edib: "İnanmıram ki, Amerika bayrağı Azərbaycanı dayandırsın".

Siyasi şərhçi Aqşin Kərimov isə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnin-

Aleksey Overçuk Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlərin razılaşdırıldığını ehtiva edən kompleks sənədin tərtib edildiyini bildirib.

"Hər iki tərəf (Azərbaycan və Ermənistan - red.) şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Beləliklə, bu yolla bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistan isə Ermənistan qanunvericiliyi tətbiq ediləcək", - deyərək Overçuk TASS-a müsahibəsində söyləyib. ABŞ-nin Cənubi Qafqaz regionu üzrə planlaşdırma missiyası onun global oyunda Rusiyadan çox, Çinin qarşısında uduşsuz vəziyyətə düşməsi ilə əlaqədar ola bilər. Zəngəzur dəhlizinə münasibətdə Vaşinqton Çin və Rusiyanı kənarlaşdırmaq və bu koridor üzrə beynəlxalq nəzarət mexanizmində iddialılığını ortaya qoyur. Rusiyaya gəlincə, o, "Zəngəzur dəhlizi" ifadəsini işlətmir, onun sözlərlə maneəvi elə koridorun hansı gücün kölgəsi altında fəaliyyət göstərmək uğrunda mübarizəni qeyd etməyə imkan yaradır. Rusiya dəhliz üzrə nəzarət mexanizmi yaratmaqda, nəqliyyat-kommunikasiya yolu boyunca öz qoşun birləşmələrini yerləşdirməkdə maraqlı tərəf kimi görünür. Qərb isə tənzimləyici mexanizmi qoşun yerləşdirməklə həyata keçirmək prinsipindən qaçır, lakin alternativ tətbiqləri masada saxlayır. Rusiya isə tamamilə ayrı fəzadır, o, regionda qalıcılığını hərbi vasitələr hesabına saxlamaq istəyir və bu istəyinin üzərində nəqliyyat-kommunikasiya terminləri ilə pərdə çəkir. Rusiya Azərbaycanın Qarabağ zonasına müvəqqəti yerləşdirilmiş sülhmə-

bilər. Hər bir halda, Azərbaycanla Ermənistan razılaşmalarına yaxınlaşdıqca sərhəddəki sabitliyin pozulma şanslarının artacağını proqnozlaşdırmaq mümkündür. Geosiyasi risklər artdıqca Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik məsləhətləşmələri apardıqdan, tərəfdaşları ilə uzlaşdırıcı mövqelər tapdıqdan sonra sərhəddə genişmiqyaslı əməliyyatlara start verə bilər".

Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, hazırda regionda gərginliyin aradan qaldırılması heç bir gücün marağında deyil: "Regionda hərbi əməliyyatların lokal səviyyədə alovlanması kimə, hansı ölkəyə, yaxud ölkələrə sərf edir? Qərb sülh və regional əməkdaşlıq tərəfdarı olduğuna hər fürsətdə deyir və bu istiqamətdə müəyyən addımlar atır. Qərb bölgədə prosesləri nizamlamağa çalışır. Düzdür, ABŞ və Avropanın yanaşmasında da bizi narahət edən məqamlar var. Çünki bəzi hallarda Qərbin təşəbbüslərində də Ermənistanın maraqları nəzərə alınır. Ancaq buna rəğmən, Vaşinqton və Brüssel sülh tərəfdarı kimi çıxış edirlər".

A.Nağı qeyd edib ki, Rusiya və İran isə qətiyyətlə münasibətlərin normallaşmasının əleyhinədir. De-diyyə görə, Tehran hökuməti hesab edir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, regionda münasibətlər ocağı qalmazsa, İran Cənubi Qafqaza təsir imkanlarını itirəcək. İqtisadi-siyasi baxımdan çətinliklə üzləşəcəyini düşünür: "Ona görə də tərəflər arasında gərginliyin qalması və davamlı olması İrana da, Rusiyaya da sərf edir. Qarabağdakı separatçılara da silah-sursat daşıyanlar məhz Rusiya və İrandır". Müsahibimiz vurğulayır ki, əslində Qarabağda hərbi əməliyyatların başlanması Ermənistan üçün də arzuolunan deyil: "Böyük ehtimalla bu qədər silahlanmanın ardınca erməni tərəfi növbəti təxribatlar törədəcək və şübhəsiz məğlub olacaq. Çünki nə Rusiya, nə də İran açıq şəkildə Ermənistanı, separatçıları müdafiə etməyəcəklər. Ermənistan Azərbaycan Ordusu ilə təkbətək qalacaq. Ona görə də İrəvan Moskva və Tehranın təhriklərinə aldanmamalıdır".

M.İbrahimli



## "Qonşularımız təxribatçı fəaliyyətini dayandırmırlar" - Kamran Əliyev

"Təəssüfki qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər".

"Unikal" xəbər verir ki, bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhədinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyərək Baş Prokuror bildirib.

## Nazir icra başçısının oğluna yüksək vəzifə verdi

Xəbər verildiyi kimi, fəvqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikxəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olundu.

"Unikal"ın əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə S.Qaraşov nazirliyin daxili təhqiqat baş idarəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, S.Qaraşov Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Seymur Əli

## "Bu, zənglə həll olunması məsələ deyil" - Məmməd Abbasbəyli



"Bizim məqsədimiz sahibkarlar üçün bərabər imkanlar yaratmaqdır. Bərabər imkanı yaradırsaq, sahibkar da müəyyən addımlar atmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, rəqəmsallaşdırıldıqdan sonra heç bir sahibkar şikayət edə bilməz ki, mənə iştirak imkanı vermədilər: "Sahibkarın məsuliyyəti olsun, cəsarəti çıxsın ki, öz hüququnu qorumağa hazır olsun. Bəzən mənə dostlarım zəng edir ki, filan problemi həll et. Mən onlara bildirirəm ki, bu, zənglə həll olunması məsələ deyil və deyirəm ki, məktub yazsınlar. Mən hər kəsə bildirirəm ki, hüququn pozulubsa, bunu rəsmi şəkildə həll etməlisən. Məktub yaza bilərsən ki, şikayətinə baxılsın. Amma cavabında deyir ki, məktub göndərmək istəmirəm".



## Prezidentdən Dövlət Neft Fondu ilə bağlı sərəncam



**Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.**

Bakivaxti.az xəbər verir ki, sərəncamla Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabatda dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alınıb:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

## Gömrük Hospitalına yeni rəis müavini təyin olundu

**Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini vəzifəsinə təyin olub.**

"Unikal" xəbər verir ki, bu vəzifəyə Nabil Seyidov təyin alıb.

Qeyd edək ki, o, tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir.



## "Ordumuz Ağdərə istiqamətində atəş açmayıb" - MN



"İyunun 22-si saat 13:00 rədlərində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb".

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baş redaktor:  
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.  
H/h: AZ70TURA40050054644700110944  
M/H: AZ26NABZ0135010000000027944  
Kodu: 504692  
Şəhadətnamə № 3150  
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"  
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində  
yığılıb, sahifələnmis və  
"Futbol" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000



## DSX-nin generalı ehtiyata göndərildi

**Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinin rəisi general-mayor Ayaz Hüseynov vəzifəsindən azad edilib.**

"Unikal" xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Ayaz Hüseynov silahlı qüvvələrin ehtiyatına götürülüb.

## Dövlət Komissiyası Gədəbəydə: Ərazidə detallı araşdırma aparılacaq

**Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşdə aparılan monitorinqlər, görülən işlər barədə ilkin məlumat verib.**

"Unikal" xəbər verir ki, sakinlərin əsas tələbi iyunun 20-də aksiyaya cəhd zamanı saxlanılan kənd sakinlərinin azad edilməsi, ikinci gölün yaradılmaması, habelə müəssisədən birinci gölə zərərli maddələrin axıdılması nəticəsində sakinlərin sağlamlığına və ətraf mühitə ziyan vurulmasının qarşısının alınması ilə bağlı olub.

Komissiyanın sədri Muxtar Babayev sakinlərə bildiriş ki, ikinci gölün yaradılması nəzərdə tutulmur. O, mövcud istehsalat sahəsinin iş fəaliyyətinin araşdırılacağı, hər hansı zərər varsa, onu minimuma endirmək üçün tədbirlər görüləcəyini bildiriş.

Bildirilən ki, yaradılan monitorinq qrupu kənd ərazisindəki müəssisənin fəaliyyətini araşdıracaq, ekologiyaya və ətraf mühitə təsiri müəyyən olunacaq, müəssisənin kənd əhalisinə qarşı sosial məsuliyyətinin artırılması istiqamətində addımlar atılacaq.

Qeyd olunub ki, həm süni gölün özündən, həm də ətrafında yerləşən təbii su mənbələrindən nümunələr götürüləcək. Kəndlilərin həyatı sahəsində məhsuldarlığın aşağı düşməsi şikayəti ilə bağlı torpaq nümunələri də analiz olunacaq.

Sakinlərin kənddə onkoloji xəstəliklərin artması barədə şikayətinə isə komissiyanın üzvü, səhiyyə nazirinin müavini ölkə



üzrə və son 10 ildə Gədəbəy rayonu üzrə olan statistikanı təqdim edərək, ciddi nəzərə çarpacaq artım müşahidə olunmadığı qeyd edib.

Sakinlərin müəssisə tərəfindən havaya zərərli maddələrin buraxıldığı barədə iddialarına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildiriş ki, sözügedən müəssisədə havaya hansısa tullantıların buraxılması ilə müşayiət olunan proses heyat keçirilmir.

Görüşdə o da vurğulanıb ki, aksiyaya cəhd zamanı saxlanılan kənd sakinlərinin azad edilməsi üçün məsələyə baxılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.

Sonda Muxtar Babayev bildiriş ki, aparılan monitorinqlərin nəticəsi olaraq hesabatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq, nəticə barədə ictimaiyyətə və kənd sakinlərinə məlumat veriləcək.

Qeyd edək ki, görüşdən əvvəl komissiya üzvlərinin iclası olub. Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər. Bildirilən ki, ərazidə monitorinq aparmaq

üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtüldür, bu işə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərlişdirilir.

Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.

Onu da nəzərə çatdırmaq ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fəvqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və Energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiyaya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısını alan zaman polis sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiyaya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

## DTX-dan əmliyyat: Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılar həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarada terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münafişlərdə iştirak etmək məqsədilə qeyri-qanun yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, "Taifətül Mansura" adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunub və bəzələrində beynəlxalq axtarış

elan edilib.

Dövlət Təhlükəsizliyi Xidmətindən "Unikal"a verilən məlumata görə, başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsa oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər

müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycan Respublikasına gətiriliblər.

Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarada silahlı münafişlərdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münafişlərdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə bəzələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.



**Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalandı. Bu barədə "Unikal"a Nazirlər Kabinetindən məlumat verilib.**

Bildirilib ki, iyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb.

Hökumət başçıları əvvəlcə təkbə-tək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxunublar. Sonra Baş nazirlər Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam

də qeyd ediblər. Vurğulanıb ki, bu səfər bir sıra çox mühüm sənədlərin imzalanması ilə əlamətdar oldu. Xüsusilə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" Azərbaycan-Qazaxıstan əlaqələrini keyfiyyətə yeni səviyyəyə çıxarıb.

Qazaxıstan Prezidentinin işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazi adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşası ilə bağlı təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.

şılıqlı əlaqələri müsbət qiymətləndirilib.

Hökumət başçıları, həmçinin bir sıra digər istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar, telekommunikasiyalar və bərpaolunan enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Danışıqların yekunlarına görə Azərbaycan və Qazaxıstan arasında aşağıdakı sənədlər imzalandı:

"AzerTelekom" MMC ilə "Kazakhtelecom" SC arasında Səhmdarlar Müqaviləsi";

"Azərbaycan Dəmir Yolları" QSC, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti"

# Azərbaycanla Qazaxıstan arasında bu sənədlər imzalandı - Siyahı



etdiriblər. Görüşdə A.Smailovun Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin olunduqdan sonra ilk xarici rəsmi səfərini mehaz Azərbaycana etməsindən məmnunluq ifadə olunub.

Qeyd edildi ki, ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olub. Bu illər ərzində iki ölkə bütün sahələrdə konstruktiv dialoq və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına nail olub. Vurğulanıb ki, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə söyləri ilə Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı bu gün bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır. Tərəflər ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin iki ölkənin səmərəli əlaqələrinə böyük töhfə verdiyini qeyd etdilər. Azərbaycan Prezidentinin cari ilin aprelində Qazaxıstanı uğurlu rəsmi səfəri bunun növbəti təsdiqi kimi qiymətləndirilib.

Səfər çərçivəsində bir sıra vacib sənədlərin imzalanmasının əhəmiyyəti vurğulanıb, bunlardan ən mühümünün "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol"un olduğu bildirilib. Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qazaxıstanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Hökumət başçıları Qazaxıstan Prezidentinin Azərbaycana ötenlik rəsmi səfərinin səmərəli nəticələrini

Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın əsas istiqamətini ticari-iqtisadi əlaqələr təşkil edir. Tərəflər 2022-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli şəkildə - təxminən 4,5 dəfə artaraq 600 milyon dollar həddinə çatmasından məmnunluq ifadə ediblər.

İki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınmaqla, yeni göstəricilərə nail olmaq üçün bundan sonra da birgə söylərin göstərilməsinə hazırlıq ifadə olunub.

Ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin həllində Birgə hökumətlərarası komissiyanın rolu qeyd edilib.

Nəqliyyat-logistika əlaqələrinə prioritet əhəmiyyət verildiyi bildirildi. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub. Ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımalarda ümumi həcmnin təxminən 3 dəfə, tranzit yükdaşımalarının isə 3,2 dəfə artmasından məmnunluq ifadə edilib. Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasına dair dövlət başçıların tapşırıqlarının hökumət xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olunub.

Baş nazirlər neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafını vurğuladılar, Qazaxıstan neftinin cari ildə Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarlarına təchizatının başlanmasını məmnunluqla qeyd ediblər.

İki ölkənin kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə qar-

ti" SC və "Gürcüstan Dəmir Yolları" SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş";

"Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "KazMunayQaz Milli Şirkət" SC arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranzitə dair strateji əməkdaşlıq haqqında Memorandum";

"Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu";

"Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhəlinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 24 may 2005-ci il tarixli Saziş" in icrası ilə bağlı 2023-2024-cü illər üçün Tədbirlər Planı";

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu";

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu";

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum".



## Qurban bayramı namazının vaxtı açıqlandı

**AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbaycan üfəqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurban bayramı Zilhicca ayının 10-na - Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcək.**

"Unikal"ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

Qeyd olunub ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də isə məscidlərdə Bayram namazı qılınacaqdır.

"Qurban bayramı Ulul-əzəm peyğəmbərimiz Həzrət İbrahim (ə) əhdi və oğlu Həzrət İsmayılın (ə) dəyanəti ilə bəşər tarixində iz qoyan bir gündür. Bu müqəddəs bayram müsəlmanlar arasında ünsiyyəti, həmrəyliyi, yardımlaşmanı, qardaşlıq və dostluğu möhkəmləndirir. Tarix boyu müsəlmanlar: "...Rəbbin üçün namaz qıl və qurban kəs!" ("Kövşər", 2) ilahi əmrinə riayət edərək Qurban bayramını qeyd edirlər. Vəhdət əqidəsi altında insanlar birləşdirən Qurban ibadətini mahiyyəti bərasində Qurani-Kərimdə belə buyrulur: "Onların (kəsilən qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz (bununla Allahın razılığına nail ola bilməzsiniz). Allaha çatacaq olan yalnız sizin təqvanızdır (Allahın rızasını səmimi qəlbənd etdiyiniz ibadətə və yaxşı əməllərlə əldə edə bilərsiniz)" ("əl-Həcc", 37).

Qurban bayramına dair hökmlərə və şəri qaydalarına əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən "Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz". Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsime yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ilə tam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvan isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissəni fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixtlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənən əməllərdəndir.

Əziz qardaş və bacılar! Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların Allah-təala tərəfindən qəbul olduğu zamandır.



## Sahibə Qafarova çexiyalı deputatlarla görüşdü



Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildiren Milli Məclisin sədri bu səfərin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Milli Məclisin sədri Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə qonaqlara geniş məlumat verib.

Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı təəssüatlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılması, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi baxımından bu cür səfərlərin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

## Əsir hərbiçilərimizlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi

**Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.**

Ombudsman Aparatından "Unikal"a verilən məlumata görə, müraciətdə bildirilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar:

"Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işğəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir.

Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozmuşdur.

Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi tərxiatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır.

Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm".

**Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Unikal"a müsahibə verib. O, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gələn həftə ABŞ-da keçiriləcək görüşündə hansı məsələlərin müzakirə oluna biləcəyindən, son bir neçə gündə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasının səbəblərindən, Ermənistanın tarixi Azərbaycan torpağı olan Arazdəyəndə metallurgiya zavodu tikməsinin məqsədindən və Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlərin geri qaytarılması üçün atılacaq addımlardan danışib.**

**-Qabil müəllim, gələn həftə ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının növbəti**

Azərbaycan əleyhinə qətnəmə qəbul etməyə çalışırlar. Yəqin ki, qəbul edilməyəcək. Hər halda görüşlərin keçirildiyi, sülhə doğru addımların atıldığı bir vaxtda ABŞ konqresində erməni lobbisinin ələ aldığı konqresmenlərin aranı qarışdırması ciddi problemlər yaradar və sülh yaratma prosesinə zərbə vura bilər. Ona görə də tək Azərbaycan və Ermənistan deyil, həm də ABŞ hamının güvəndiyi moderator kimi bu məsələlərdə həssas və çevik olmalıdır ki, kimsə sülh yaratma prosesinə süni əngəllər yaratmasın.

**-Siz də sülhə doğru addımların atıldığını qeyd etdiz. Buna baxmayaraq, son bir neçə gündə mövqelərimiz müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən intensiv atəşə tutulur.**

Müdafiə Nazirliyinə tam nəzarət edə bilmir. Onların müdafiə nazirliyi sistemində hələ də 5-ci kolonun, Qarabağ klanının təsiri altında olan revanşist qüvvələr var. Həmin qüvvələr sərhədyanı toqquşmaları yaradırlar.

**-Bildiyiniz kimi, Ermənistan Naxçıvanla sərhəddə, daha dəqiq desək Arazdəyəndə metallurgiya zavodu inşa etməyə hazırlaşır. Bu günlərdə isə tikmək istədikləri zavodun ərazisində ABŞ-ın bayrağını asıblar. Bunu hansı məqsədlər üçün edirlər?**

-Həmin zavod beynəlxalq ekspertizadan keçməyib. O ətraf mühiti korlayan, ekologiyaya ciddi zərər vuran zavoddur. Bunlar beynəlxalq standartları pozaraq onu inşa etməyə başlayıblar. Eyni zamanda, Naxçıvanla sərhəddə tikirlər. Həmin zavodun tullantılarının,

## "Rusiya sülhməramlıları qızışdırıcı və qarşıdurma yaratmaqla məşğuldur"

Qabil Hüseynli: "Ona görə də sülh yaratma prosesi müəyyən qədər ləngiyir, şərti sərhədyanı bölgələrdə tez-tez atışmalar olur"



**görüşünün keçirilməsi nəzərdə tutulur. Görüş zamanı hansı məsələlərin müzakirə olunacağı gözlənilir?**

-Azərbaycan üçün gündəmdə olan əsas məsələ Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reintegrasiyasıdır. Azərbaycan istəyir ki, Ermənistan Qarabağdakı separatçı qüvvələrə hər hansı yardım göstərməsin, onları qızışdırıcı şüarlarla təcrid etməsin və bizim ərazilərimizdə qalmaqla erməni silahlılarını həmin ərazilərdən çıxarsın. Ermənistan bu məsələlərə badalaq vurmamalı, orada olan separatçıların ayağının altına daş qoymamalıdır. Onlar istəyirlərsə bölgədə möhkəm sülh olsun, o zaman səmimi olmalıdırlar. Dedikləri Qarabağ Azərbaycandır sözünü həm də sənədlərdə təsbit edib, yazılı surətdə ölkəmizə təqdim etsinlər. Sözsüz ki, sərhədlərin delimitasiyası da ciddi məsələdir. Bununla bağlı hansı xəritələrin əsas götürülməsinə nöqtə qoyulmayıb. Müxtəlif nöqtəyi-nəzərlər var. Ona görə görüş zamanı bu məsələlərin də müzakirə ediləcəyi şübhəsizdir. ABŞ konqresində

**Düşmənin tərxiat törətməkdə məqsədi nədir?**

-Zənnimcə, burada Rusiya faktorunu ön plana çəkmək lazımdır. Bölgədəki Rusiya sülhməramlıları sülhməramlı işlərlə deyil, qızışdırıcı, dağıdıcı və qarşıdurma yaratmaqla məşğuldur. Bu baxımdan, Rusiyanın həm sülh yaratma prosesinə, həm də Qərbin moderatorluğuna ciddi etirazını nəzərə alaraq demək lazımdır ki, bütün şərti sərhədboyu toqquşmaları yaradan Rusiya və onun bölgədəki silahlı qüvvələridir. Həmçinin, Rusiyaya tabe olan 5-ci kolon da burada rol alır. Bura 5-ci kolonun fəal üzvləri Robert Koçaryan, Serj Sarkisyan və başqaları aiddir. Ona görə də burada Rusiyanın oynadığı destruktiv rolunu ön plana çəkərdim. Eləcə də İran bu məsələlərdə pozucu, qarışdırıcı rolunu davam etdirir. Onlar erməniləri danışıqlar prosesindən uzaqlaşdırmaq üçün əllərindən gələni edirlər. Ona görə də sülh yaratma prosesi müəyyən qədər ləngiyir, şərti sərhədyanı bölgələrdə tez-tez atışmalar olur. Bu da onu göstərir ki, Nikol Paşinyan hökuməti Ermənistan

zərərli suların Araz çayına axıdılması nəzərdə tutulub. Bunlar Azərbaycana qarşı böyük tərxiatdır. Ona görə də Azərbaycan bununla bağlı ciddi etirazlarını bildirir. Ermənilər isə aranı qarışdırmaq üçün həmin bölgədə sərhədyanı münasibətlər törətməyə çalışırlar. ABŞ bayrağının qaldırılmasına gəldikdə, bu, süni surətdə atılmış addımdır. Hər hansı şirkətin paylarının müəyyən hissəsi ABŞ-a aid ola bilər. Bu bütövlükdə ABŞ dövlətçiliyini təmsil etmir. Bizi müəyyən qədər çəkindirmək üçün ABŞ bayrağından istifadə edirlər ki, Azərbaycan da buna heç bir əhəmiyyət verməz.

**-Bu günlərdə Ermənistanda əsir saxlanılan əsgərimiz qondarma ittihamla 20 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl digər əsgərimiz 11,5 il müddətinə azadlıqdan məhrum olunub. Həmin əsgərlərimizin geri qaytarılması üçün hansı addımlar atılmalıdır?**

-Onlara qarşı irəli sürülən ittihamların hamısı qondarmadır. 20 il müddətinə azadlıqdan məhrum etdikləri əsgərimiz Hüseyn Axundov "Zəngəzur mis-molibden kombinatının gözetçisini qətlə yetirməkdə" təqsirləndirilib. Halbuki əsgərlərimizin həmin ərazi ilə heç bir əlaqəsi olmayıb. Onların keçib getdikləri yollar həmin ərazidən xeyli uzaqdır. Ermənilər həmin gözetçini öldürən adamları müəyyən ediblər. Amma bu cinayət hadisəsini azərbaycanlı əsgərin üzərinə atıblar. Digər əsgərimiz Aqşin Bəbirovu da müxtəlif qondarma mədələrlə ittiham edərək həbs ediblər. Qarşıda duran əsas məsələ onlara qarşı qaldırılan qondarma ittihamların əsassız olduğunu beynəlxalq təşkilatlara çatdırmaqdır. Son nəticədə isə əsgərlərimizi Azərbaycanda mühakimə edilən erməni hərbiçilərlə dəyişdirmək məsələsi gündəmə gələ bilər.

Anar Kəlbiyev



**Bu yaxınlarda məlum oldu ki, seçkiyə ayrılmış pullara nəzarət üçün Seçki Məcəlləsinə dəyişiklik edilir.**

Həmin dəyişikliyə görə seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma məbləhinə nəzarəti təmin etmək məqsədilə MSK-da və daire seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılır.

büdcədən də böyük məbləğdə vəsait ayrılır. Seçki Məcəlləsinə dəyişikliklə həmin vəsaitin də təyinatı üzrə xərclənməsinə nail olmaq hədəflənir.

Məsələ burasındadır ki, son illərdə MSK-nın 73 yaşlı sədri Məzahir Pənahovun vəridatı ilə bağlı ölkə mətbuatında çoxsaylı materiallar yayılıb, siyahılar dərc edilib. Bu məlumatlar qarşı tərəfdən təsdiqlənməyə də, təkzib də edilməyib. Deyilənlərə inansa, Pənahov Bakı və ətra-

müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Bundan əlavə, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı

# Məzahir Pənahovla bağlı müəmma

## MSK üzərində maliyyə nəzarətinin gücləndirilməsinin pərdəarxası



Bu xidmətlərə Azərbaycan Mərkəzi Bankından, digər təşkilat və idarələrdən cəlb edilmiş mütəxəssislər daxil ediləcəklər. Bu, o deməkdir ki, MSK-ya ayrılan pulların istifadəsi nəzarətə götürülür.

Bir çox mətbu orqanlar M.Pənahovun uzağı parlament seçkisindən sonra yola salınacağını iddia edirlər. Qeyd edək ki, hər hansı sürpriz olmasa, Azərbaycanda qarşıdakı dövrdə ilk olaraq 2024-cü ilin sonlarında bələdiyyə seçkiləri keçiriləcək. 2025-ci ildə isə ölkəmizdə həm parlament, həm də prezident seçkiləri baş tutacaq. Hər üç siyasi tədbirə milyonlarla manat ayrılacağını nəzərə alsaq belə anlaşılır ki, dövlət bu vəsaitin şəffaf xərclənməsi üçün indidən hazırlıq görür. Eyni zamanda MSK-nın daimi fəaliyyəti üçün hər il

finda çoxsaylı mənzillərə, mülklərə sahibdir, onun bir sıra gəlirli sahələrdə biznesinin olduğu da mətbuatda yer alan məlumatlar arasındadır. MSK sədrinin bu vəridatı necə əldə etdiyi isə maraqlıdır. Bir sıra ekspertlərin fikrincə, Pənahov 23 ildir tutduğu indiki postunda məhz seçkilərə ayrılan vəsaitlər hesabına olıqarlaşmağı bacarıb.

Deyilənləri Hesablama Palatasının bu qurumda apardığı yoxlamalar zamanı aşkarladığı müxtəlif nöqsanlar da dolayısı ilə təsdiqləyir. Son olaraq ötən il Palata MSK-nın 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələrini açıqlamış və aydın olmuşdu ki, dövlət qulluğuna qəbul üzrə imtahanından və müsahibədən ibarət olmaqla

elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək bildirişinin həmin elektron informasiya sistemində qeydiyyatla alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi halda və eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi ilə bağlı əmək müqavilələri barədə məlumatların müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim edilmədiyi halda 877 nəfər işə qəbul olunub.

Belə görünür ki, Məzahir Pənahovun rəhbərlik etdiyi qurumda bu və bənzər nöqsanlar artıq o həddə çatıb ki, MSK üzərində maliyyə nəzarətinin gücləndirilməsi artıq qaçılmazdır. Hətta bu cür fikirlər də səslənir ki, Mərkəzi seçki Komissiyasında yeni yoxlamanın aparılması və aşkarlıqlara biləcəkdir başqa nöqsanlar da nəzərə alınaraq Pənahovun yola salınması kifayət qədər realdır. Ümumiyyətlə isə istənilən halda Məzahir müəllimin 23 ildir tutduğu postda son zamanlarını yaşadığı fikrində əksəriyyət həmfikiridir. Ortada yeganə müəmma ondan ibarətdir ki, MSK-nın 73 yaşlı sədri qarşıdakı 3 seçkidən öncə - yəni bu ilin axırı, gələn ilin əvvəllərində, yoxsa sonra - yəni 2025-ci ilin axırlarında, 75 yaş münasibətilə mükafatlandırılaraq yola salınacaq.

Hər şeyi zaman göstərəcək, odur ki, gözləyək...

**Sənan Mirzə**

## "Bu sahədə ciddi islahatlara ehtiyac var" - Mahir Abbaszadə

**"Müzakirə olunan qanun layihəsi qarşıda duran yeni çağırışlarla bağlıdır. Ölkəmizdə elektron ticarətin sürətləndirilməsi, nağdsız əməliyyatların artırılması ilə bağlı aparılan işlər və şəffaflığın təmin olunması ölkə iqtisadiyyatının inkişafına müsbət təsirlərini göstərəcək".**



"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, müzakirə olunan qanun layihəsi təhlükəsizliyin təmin olunması baxımından çox vacib məqamdır: "Elektron sistemlərin ölkəmizdə yeni tətbiq olunması, bəzi insanlarda məlumatın az olması nöqtəy-nəzərdən, xüsusilə, nağdsız ödənişlər sistemində yeni keçirilməsi bəzi adamlarda olan təcrübəsizlik son nəticədə istehlakçıların hüquqlarının pozulması və süni halların artmasına səbəb olmuşdu. Bu baxımdan, elektron ödənişlərdə qanunların tətbiq edilməsi, nizam-intizam qaydalarının yaradılması çox vacib məqamlardandır. Bu sahədə ciddi islahatlara ehtiyac var. Hesab edirik ki, bu qanun layihəsi təhlükəsizliyin təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsi nöqtəy-nəzərdən vacib məqamlardan biridir".

## Baş prokuror Laçında əməliyyat müşavirəsi keçirdi



**Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi**

**hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.**

Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib. Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.

Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.

## "Hazırda vətəndaşlarda 14 milyona yaxın kart var" - Komitə sədri

**"Hazırda vətəndaşlarda 14 milyona yaxın kart var".**

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2022-ci ildə Azərbaycanda ödəniş kartları vasitəsilə 24,4 milyard ödəniş elektron formada həyata keçirilib.

"Son 5 il ərzində ölkədə ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi təxminən 8 dəfə artıb. Son bir il ərzində ödəniş kartları vasitəsilə 460 milyon dəfə əməliyyat keçirilib ki, bu da son 5 ildə 12 dəfə artım deməkdir".

**Anar Kəlbəyev**





## Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verdi

**Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.**

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, etirazçılar inzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.

## Bu şəxslər dövlət satınalmalarında iştirak edə bilməyəcək



**Azərbaycanda təchizatçıların dövlət satınalmalarında iştirak edə bilməyəcəyi hallar müəyyən edilir.**

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativ olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:

- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;

- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətinin nəzarətində olduqda;

- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərleri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Anar Kəlbəyev

# Əhməd Vəliyevdən gözlənilməz gediş

## Sabiq deputat, hazırkı rektor iki oğlunu niyə öz bankında əsas pay sahibi etdi?

**Bu günlərdə məlum oldu ki, "Muğan Bank" ASC-yə 2 yeni səhmdar gəlib. Onlar, keçmiş deputat, hazırda Odlar Yurdu Universitetinin rektoru olan Əhməd Vəliyevin oğulları Samir və Munir Vəliyevlərdir.**

Qardaşların hər biri 40 % pay əldə edib. Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, Muğan Bankın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.

Beləliklə, Vəliyevlərin adçıkilən bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Maraqlı burasındadır ki, sözügedən ASC-yə yeni səhmdarların daxil olması bu yaxınlarda bir sıra media orqanlarında Muğan Bank barədə səsləndirilən iddialar fonunda baş verib. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) "Günay Bank"ın lisenziyasının ləğvi ilə bağlı qərarını şərh edən maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov "APA-Economics"ə demişdi ki, bununla bağlı əsaslandırmanı bir neçə əsas bankı çıxmaq şərti ilə bütün bazara aid etmək olar: "Məsələn, məndə olan məlumata görə, "Muğan Bank"ın kapital göstəriciləri daha pisdir. Problemlə kreditləri daha çoxdur. Bəlkə, daha pis vəziyyətdə olan banklar var".

Həmin vaxt "Unikal" olaraq yazmışdıq ki, ekspertin söylədikləri heç də təsadüfi deyil. Məsələ burasındadır ki, "Muğan Bank" ASC-in son 3 ayda xalis mənfəəti kəskin şəkildə azalıb. Adıçkilən bank 2023-cü ilin I rübündə 102,9 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29,3 dəfə azdır. Bank 2022-ci ilin ilk rübündə 3,01 milyon manat xalis mənfəət açıqlamışdı. Rüblik maliyyə hesabatına görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 17,7% artaraq 10,7 mln. manat təşkil edib. Bankın faiz xərcləri isə 31,2% artaraq 10,5 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 161.9 min manat təşkil edib. Lakin bu da



ötən ilin eyni dövrünə nisbətən 5,8 dəfə azdır. Bundan başqa, bankın qeyri-faiz gəliri 31,8% azalıb, qeyri-faiz xərcləri isə 5,6% artıb. Bu dövrdə əməliyyat mənfəəti isə 149,4 min manata (yəni 32,5 dəfə az!) bərabər olub.

Həmçinin, 1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 7,4%, o cümlədən kredit portfeli 6,9% azalıb.

Qeyd edək ki, "Muğan Bank" bank dairələrində daha çox "Odlar Yurdu" Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Lakin keçmiş deputat, hazırkı rektor bankın ona bağlılığını bir neçə dəfə inkar edib. Baxmayaraq ki, yuxarıdakı siyahıdan "Muğanbank"da sabiq deputat və rektorun ailə üzvlərinin tam paya sahib olduqları aydın görünür.

Yeri gəlmişkən, son illər mətbuatda "Muğan Bank"ın da çətin maliyyə vəziyyətinə düşdüyü, banka Mərkəzi Bank tərəfindən xəbərdarlıq edildiyi, bağlanma ehtimalının yarandığı və s. barədə məlumatlar yer alıb. Bu da təsadüfi sayılmır, çünki bankın maliyyə göstəriciləri son illərdə onun vəziyyətinin qənaətbəxş olmadığından xəbər verirdi.

O da maraqlıdır ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2022-ci ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayarkən aydın olmuşdu ki, həmin dövrdə ölkə iqtisadiyyatında yüksək inkişaf, əhalinin və biznes sektorunun yüksək gəlir əldə etməsinə baxmayaraq bəzi banklar durğunluq vəziyyətindən çıxıb bilməyiblər. O zaman media yazırdı ki, onlardan biri "Muğan Bank" ASC-dir.

Daha bir ilginc məqam: 2022-ci

ildə başqa banklarda 142 milyon manat depoziti olan Muğan Bank hazırda 77,4 milyon manat depozitə sahibdir. "Muğan Bank"ın digər banklardan vəsaitlərini çəkməsinin səbəbi maliyyə çətinliyi ilə üzvləşməsidir. Belə ki, hüquqi şəxslər bankda olan vəsaitlərin çox hissəsini götürdüyündən "Muğanbank" çətin vəziyyətə düşüb. Hüquqi şəxslərin 2022-ci ilin əvvəlində 116 milyon manat depoziti olub. Lakin 6 ay sonra həmin depozitlər 54,8 milyon manata qədər azalıb. "Depozitlərin azalması bankı çətin vəziyyətə salıb və buna görə də "Muğan Bank" digər banklarda olan vəsaitinin bir hissəsini geri çəkib. O da bildirilir ki, "Muğan Bank" hüquqi şəxslərin hansı səbəbdən vəsaitlərinin çox hissəsini götürdüyünü açıqlamır" deyə ötən ilin yayında ölkənin iqtisadiyyat saytları yazırdı.

Ötən sayların birində də yazdığımız kimi, bütün bunlar "Muğan Bank"da işlərin heç də yaxşı getmədiyinə dair bir müddətdir irəli sürülən iddiaların əsassız olmadığını söyləməyə imkan verir. İndi isə Ə.Vəliyevin gözlənilməz şəkildə adıçkilən banka oğullarını əsas pay sahibi kimi daxil etməsi, beləliklə, səhm paketində köklü dəyişikliyə gedilməsi sözügedən ASC-nin burulğanlı durumdan çıxarılması istiqamətində yeni cəhd kimi qəbul oluna bilər. İstisna deyil ki, qarşıdakı mərhələdə bankın rəhbərliyində, idarəetməsində də ciddi dəyişikliklər baş verəcək. Bütün bunların "Muğan Bank"ı iddia edilən riskli zonadan çıxarıb-çıxarmayacağını isə yaşayib görəcəyik.

Toğrul Əliyev

## "Mərkəzi Bank buna izahat versin" - Deputat

**"Qanunun insanların gündəlik həyatına təsiri olsa da dili mürəkkəbdir".**

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı



deyib.

O bildirib ki, iqtisadçı və maliyyəçi olmayanın bu qanunu oxuyub dərk etməsi həddindən artıq çətin-dir: "Qanun müzakirəyə çıxarılmamışdan əvvəl Mərkəzi Bank tərəfindən bunun barəsində açıqlama və izahatların verilməsinə ehtiyac var idi".

Anar Kəlbəyev



**Bu günlərdə keçmiş təhsil naziri Misir Mərdanov yerli mediaya yeni açıqlamalar verib. Açıqlamaları oxuduqca təyin etmək çətinidir: Misir müəllim zarafat edib, yoxsa ciddi danışib? Hətta ilk baxışda adama elə gəlir ki, sabiq nazir 1 aprel - Gülüş gününün vaxtını səhv salıb, xeyli gecikib, yoxsa onun dedikləri iyunun ortasında heç yerinə düşür.**

Məsələn, Mərdanov yerli mətbuata müsahibəsində bildirib ki, bütün fəaliyyəti dövründə heç kimdən rüşvət almayıb: "Harada işləmişəm, çalışmışam ki, düzgün iş-

təhsilinin rüşvət və korrupsiya bataqlığında necə çapaladığı, həmin illərdə "alovlanan" bu zərərli, ziyanlı tendensiyanın hələ də "söndürməyin" mümkünsüzlüyünü bundan sonra uzun müddət də qəzəblə, ikrahla xatırlayacağıq.

Misir müəllim üreyini buz kimi saxlasın - heç onun yaxın adamı olan, hətta bu yaxınlıqdan dolayı "xalası oğlu" kimi təqdim edilən və Mərdanovun nazir olduğu vaxtlarda Təsərrüfatəsaslı Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsini tutan Allahverdi Dəmirovun əli ilə təmir-tikinti adı ilə yeyilən fantastik pullar, inanılmaz korrupsiya faktları da illər keçsə belə hafizəmizdən si-

danovun özü deyil, korrupsiya sahəsindəki "sağ əli" olan Allahverdi Dəmirov da inanılmaz dərəcədə oliqarlaşmışdı, biznesini bank sahibi olmağadək böyütmüşdü.

Biz hələ dərslərlə bağlı biabırılıqlardan danışırıq. Misir müəllimin zamanında dərslər tenderlərinin formallıqdan uzağa getmədiyini, "tender qaliblərinin" isə "şapka" sayəsində müəyyənləşdiyini bilməyənmi vardı?

Bir sözlə, sabiq nazir boş yerə çənəsini yorub özü barədə "süddən çıxmış ağ qaşığı" obrazı yaratmağa çalışmasın. İstənilən azərbaycanlının üçbeş dəqiqə vaxt ayıraraq "köhnə palan içi tökməyə" başlaması

# Misir Mərdanovun gecikmiş 1 aprel zarafatları

Həftənin replikası: sabiq təhsil nazirinin açıqlamalarına güləsən, ağlayasan?



ləyim, vətənimə, xalqıma, millətimə xidmət edim və etmişəm dəg" Sabiq nazirin bu dediklərinə qəhqəhə çəkməkdən başqa reaksiya vermək mümkün deyil. Belə görünür, o, camaatı "balıq hafizəli" hesab edir, fikirləşir ki, xalq yaddaşsızlıqdan əziyyət çəkir, ya da "biz unutan xalqıq" kimi populyar tezisə təsiri altındadır. Ona görə də, el dili ilə desək, üfləyir. Düşünür ki, məhz onun nazir olduğu dövərdə Azərbaycan təhsilində rüşvət və korrupsiyanın pik həddə çatdığını çoxdan unutmuşuq. Yaxud, "məktəb" sözünün "süppürgəpulu", "pərdəpulu", "tabaşırpulu" ilə assosiasiya edilməyə başlanmasının məhz onun dövründə ərşü-ələyə çıxdığını yaddan çıxarmışıq. Əgər Mərdanov belə fikirləşirsə, yanılır - onun nazir olduğu vaxtlarda Azərbaycan

linməyəcək. Təhsil Nazirliyinin o zaman inşa etdiyi iki məktəbin - Xəzər rayonu 123 və Suraxanı rayonu 85 sayılı məktəblərin tikintisi vaxtı ciddi yeyinti hallarının aşkarlandığını, hətta işin Təhsil Nazirliyinin tikinti sahəsindəki səlahiyyətlərinin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi həddində çatdığını unutmaq mümkündürmü, cənab Mərdanov? Üstəlik, sözügedən iki məktəb sadəcə "dənizdə damla"dır. Ondan əvvəl sayısız-hesabsız təhil müəssisəsində təmir, tikinti xərclərinin dəfələrlə şişirdildiyi məlum olmamışdı ki, Mərdanovun "inşaat briqadası" Azərbaycanda eyni sinif otaqlarına malik bir məktəbi Yaponiya səfirliyindən az qala 10-15 dəfə baha tikir?! Hələ onu demirik ki, nazir olduğu dövərdə yalnız Mərdanovun

kifayətdir ki, Mərdanovun təhsil rəhbərlik etdiyi illərdə bu sahənin rüşvət və korrupsiya bataqlığında necə "can verdiyi" gün işığına çıxsın.

Ola bilər, yaşlaşıb deyər Misir müəllimin öz yaddaşında problemlər var, lakin ictimaiyyətin hafizəsi xeyli möhkəmdir. Çox da uzaq olmayan tarixdə kimin nə ilə məşğul olduğunu hələ də yaxşı xatırlayır.

O ki, qaldı sabiq nazirin digər dediklərinə, - məsələn: "Hara gedirəmsə, mənə hörmətlə yanaşırlar"; "ayda 3 min manata yaxın əmək haqqı alırdım, o maaşla ailəmi dolandırardım", "aza da, çoxa da qane olmuşuq. Mən və ailə üzvlərim, övladlarım cəmiyyətdə adi adamların ailə üzvlərindən, övladlarından heç zaman seçilməyiblər" və s. və i.a. - bunları da yuxarıda yazdığımız arqumentlər fonunda Mərdanovun zarafatı kimi qəbul edir, lakin dərhal da əlavə etmək istəyirik: əgər doğrudan da zarafatdırsa, heç gülməli deyildi, Misir müəllim

Artıq zəmanə dəyişib, indi hətta beşikdəki körpəni belə, nağıllara inandırmaq olmur. Ona görə də yaxşısı susmaqdır, belə, ən azı, yaxın keçmişdəki mənfəət əməllərinin yenidən üzünə vurulmasına, müzakirəyə açılmasına imkan verməyə bilərsiniz. Düzdür, hətta bununla da o əməlləri unudurmaq müşkül məsələdir, lakin heç olmasa, unudulacağına zərrəcə ümidiniz qalardığı

Sənan Mirzə

## "Dəqiq statistikanı apara bilmirik" - AMB sədrinin müavini


**"Bu gün elektron pul təşkilatları bazarında bəzi oyunçular var, amma onların əməliyyat həcmi ilə bağlı dəqiq statistikanı apara bilmirik".**

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov deyib.

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbulundan sonra bu statistika daha dəqiq olacaq. Amma bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daim artır".



## 100 min manatdan çox olan tenderlər yeni metodla keçiriləcək



**Satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir.**

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları

haqqında" yeni qanun layihəsində əksini tapıb.

Belə ki, yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilən satınalma metodları nəzərə alınmaqla, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.

Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:

- qapalı tender metodu;
- bir mənbədən satınalma metodu;
- çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.

Nəzarət orqanı yuxarıda qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxır.

Anar Kəlbəyev

## Bu məlumatların qeyri-qanuni açıqlanması qadağan edilir

**Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara bu Qanunun tələbləri nəzərə alınmaqla bank sirlirinin qorunması qaydaları şamil edilir.**

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən yeni "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsində əksini tapıb.

Ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirlirinin qorunması qaydalarının pozulması hesab edilmir.

Ödəniş xidməti təchizatçılar, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.

Anar



## 64 uşaq övladlığa götürülüb



2023-cü ilin ötən dövründə 34-ü oğlan, 30-u qız olmaqla 64 uşaq övladlığa götürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Unikal"a verilən xəbərə görə, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il

tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına da nəzarət edilir. Bu məqsədlə uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər aparılır.

Bu il həmçinin reintegrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 35-i oğlan, 33-ü qız olmaqla 68 uşaq öz bioloji ailələrinə qaytarılıb.

## Daha bir müəssisə 200 min manat güzəştli kredit aldı

Azza MMC Bakıda icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.



"Unikal" xəbər verir ki, bu sözləri Mikayıl Cabbarov özünün tviter səhifəsində paylaşılıb.

Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.

Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.

## Qabiliyyət imtahanının nəticələri elan olundu



Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib.

Bu barədə "Unikal"a DİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər. <https://eservices.dim.gov.az/erizemag/qabiliyyet>

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında iyunun 23-də saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.

# Tikinti oliqarxlarının pul hərisliyi

MTK-lar Dövlət Xidmətinin xəbərdarlığına məhəl qoymaq istəmir

Bir müddət öncə məlumat yayıldı ki, mənzil-tikinti kooperativləri (MTK) tərəfindən mülkiyyətçilərdən mənzillərdə quraşdırılan sayğaclarla görə əlavə ödənişlərin tələb edilməsi halları müəyyənləşdirilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda deyilirdi ki, adıçəkilən qurum tərəfindən MTK-lara qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərilib.

Dövlət Xidməti yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclarla görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə çoxsaylı müraciətlərə baxılıb. Araşdırmalar zamanı mənzil-tikinti kooperativləri (MTK) ilə alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçıların arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçıların tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.

Qeyd etmək lazımdır ki, təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021 və 2022-ci illərdə Dövlət Xidməti tərəfindən



müvafiq göstərişlər verilib.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalər Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətəyə görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti tərəfindən MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərilib.

Lakin iddialara görə, bir sıra mənzil-tikinti kooperativləri hələ də bu bildirişlərə məhəl qoymamaqda və sayğaclarla görə pul tələb etməkdədir. Bir sözlə, bəzi tikinti oliqarxlarının pul hərisliyi heç bir sərhəd tanımır. İddialar bu yöndədir ki, dövlət qurumları tərəfindən kommunikasiyaların çəkilməsi vaxt apardığı, kommunikasiyaları olmayan evləri isə satmaq mümkün olmadığı üçün MTK-la-

rın özləri həmin xətləri çəkirlər. Sonra da bu xətləri, üstəlik, artıqlaması ilə sakinlərdən istəyirlər. Bəzi MTK-lar isə xətləri satdıqları mənzilin qiymətinin üzərinə gəlirlər. Üstəlik, bundan reklam vasitəsi kimi faydalanır, "Bizdə saygac pulsuzdur" deyirlər. Bu halda da itirən yenə vətəndaş olur - axı əksər hallarda o bilmir ki, mənzilin xalis qiyməti neçədir.

Əldə etdiyimiz məlumata görə, MTK-ların bir mənzilin saygacı üçün tələb etdikləri minimum məbləğ 900 - 1000 manatdır. Bəzi hallarda həmin məbləğin 1200 - 1500 manatadək yüksəldiyi deyilir. Söz-ügedən qanunsuz əmələ görə nəzərdə tutulan cərimə isə yuxarıda da qeyd etdiyimiz kimi, hüquqi şəxslər üçün dörd min manatdan altı min manatadəkdir. Bir sözlə, mənzil-tikinti kooperativləri 60-70 mənzillik binadan sayğaclar üçün orta hesabla 70-80 min pul toplaya bilərlər. Bunun 5-6 min manatını cəriməyə ödəmək onlar üçün çətin deyil.

Belə görünür, daha sərt cəza tədbirləri olmadan MTK-ların həm aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə müdaxiləsi, həm də vətəndaşlardan qanunda nəzərdə tutulmayan pul alması davam edəcək.

Sənan Mirzə

## Goranboyda bu ilin 3 ayında mehmanxanaların fəaliyyəti belə olub

2023-cü ilin ilk beş ayı ərzində Goranboy rayonunda 4 mehmanxana fəaliyyət göstərmiş ki, həmin mehmanxanalarda nömrələrin sayı 54, yerlərin sayı isə 131 çarpayıdır.

2023-cü ilin yanvar-may aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə artaraq 694 nəfər olub.

Bu dövr ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfə artaraq 2068 olub.

Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmə-



lərin sayı 2068 olmuşdur ki, bu da ümumi gecələmələrin 100,0 faizini təşkil edir.

2023-cü ilin yanvar-may aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gə-

lirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə artaraq 174,6 min manat olmuşdur ki, onun da 68,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 0,8 faizi ictimai iaşə xidmətlərindən, 30,9 faizi müalicə və sağlamlıq xidmətlərinin göstərilməsindən əldə edilib.

2023-cü ilin yanvar-may aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birləşmiş tutumundan istifadə 10,5 faiz səviyyəsində olmuşdur (2022-ci ilin yanvar-may aylarında 2,4 faiz).

Səxavət Qədirov,  
Goranboy rayon statistika idarəsinin rəisi



## 5.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı



Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi

baxmayaraq qanuna əməl edilmir". Məlumat üçün bildirək ki, rəsmi statistikaya görə, Azərbaycanda siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda əhalidir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev "Unikal" qəzetinə açıqlamasında bildirib ki, kişilər arasında siqaret çəkmək dövrü məhz yeniyetmə dövründən başlayır. Mütəxəssis bildi-

# Məktəblərin ətrafında siqaret satışı yığışdırılmalıdır!

Kamran Əsədov: "Qanunda da göstərilib ki, belə obyektlər təhsil müəssisələrinin ətrafında yerləşməməlidir"



**Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin sağlam böyüməsi isə əsas amillərdəndir. Uşaqların fiziki və mənəvi inkişafı üçün onları zərərli vərdişlərdən uzaq saxlamaq vacib şərtlərdəndir. Uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaq durması üçün təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır, ölkəmizdə uşaq və yeniyetmələrin arasında siqaret aludəçiliyi halları ilə tez-tez rastlaşırıq.**

Son vaxtlar sosial şəbəkələrdə də qarşılaşdığımız mənzərələr onu deməyə əsas verir ki, uşaq və yetkinlik yaşına çatmayanlar arasında siqaretə meyillilik var. Artıq elektron siqaretdən istifadə də uşaqlar arasında dəb halına çevrilib. Siqaretdən istifadə hər yaşda sağlamlığa zərər vursa da, ondan erkən yaşda istifadə daha təhlükəli hesab edilir. Hələ bir müddət öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva mətbuatda açıqlamasında bu problemə diqqət çəkmişdi. O, bildirmişdi ki, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı ciddi və problemlə məsələdir. O, bu məsələnin həlli istiqamətində qurumlara müraciət edib: "Elektron siqaretlə və digər bu kimi hallarla mübarizə üçün mən qurumlara müraciət edərdim ki, birgə işlər

görülsün, problemin aradan qaldırılması üçün yollar axtarılsın. Eyni zamanda, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı da ciddi və problemlə məsələdir".

Təhsil eksperti Kamran Əsədov "Unikal" qəzetinə açıqlamasında bildirib ki, məktəblərin ətrafında tütün məhsullarının satılması siqaretdə aludə olan şagirdlərin yaşının il-ildən aşağı düşməsinə səbəb olur. Onun sözlərinə görə, əvvəllər bu yaş 16-17 idisə, hazırda 13-14 yaşa enib: "Qanunda da göstərilib ki, belə obyektlər təhsil müəssisələrinin ətrafında yerləşməməlidir. Çünki, şagirdlər dərslərdə, yaxud dərslərdən çıxanda, eləcə də dərslər arasında tütün məhsullarından alıb istifadə edə bilərlər. Bu mənada uşaqlar böyüklərdən də pis nümunə götürə bilərlər".

K. Əsədovun sözlərinə görə, "Tütün və tütün məmulatları haqqında" qanununun 15.5. maddəsində bu məqam qeyd edilib: "Qanunda göstərilib ki, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. "Uşaq hüquqları haqqında" qanuna edilən son dəyişikliklə alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması qadağan edilib. Buna

rir ki, siqaret bütün yaşda orqanizm üçün təhlükəlidir. Amma siqaretdən istifadə böyüməkdə olan orqanizmlərə daha pis təsir göstərir. Siqaret həmçinin uşaqlarda sağlam davranışın formalaşmasına da mane olur.

Həmsöhbətimiz deyir ki, tədqiqatlar zamanı şagirdlərin əsasən valideynlərindən, müəllimlərindən, eləcə də öz həmyaşıdlarından, həmçinin bir neçə yaş özlərindən böyük şəxslərdən daha çox nümunə götürdüyü üzə çıxıb.

T. Musayev bildirir ki, müəllim siqaret çəkirse, şagirdlər də mütləq ondan örnək götürəcəklər. Həmsöhbətimiz deyir ki, məhz buna görə, Azərbaycanda təhsil müəssisələrində siqaretdən istifadəyə icazə verilmir.

T. Musayev onu da deyir ki, son illər məktəb yaşlı uşaqlar arasında siqaretdən istifadədə azalma var.

Onun sözlərinə görə, bəzən uşaqlarda elektron siqaretin zərərli olduğuna dair fikirlər formalaşdırılır: "Bəzi maraqlı tərəflər uşaqları elektron siqaretin zərərsiz olduğuna inandıraraq ondan istifadəyə meyilləndirir. Amma bu, yalnız fikirdir. Elektron siqaretləri siqaret çəkənlərə imtina kimi təqdim etmək halları olsa da, bu yanlışdır. Elektron siqaret siqareti tərgitmək üçün vasitə deyil".

Uşaqlar arasında siqaretdə aludəçiliklə bağlı tədqiqat ÜST-ün dəstəyi ilə 2012-ci ildə aparılmışdı. O zaman elektron siqaretdən istifadə az idi. Amma indi dövr dəyişib, elektron siqaretlərə tələbat artıb. Biz özümüz də belə hallarla tez-tez qarşılaşırıq. Ona görə də bununla bağlı yeni tədqiqat aparılmalıdır".

Sağlamlıq şöbəsinin müdiri bildirir ki, elektron siqaret, qəlyanlar siqaretdə keçməni dəstəkləyən vasitələrdir.

Məlumat üçün bildirək ki, "Tobacco Atlas"-ın Azərbaycanda bağlı bir neçə il öncə açıqladığı hesabatla görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.

Gülayə Mecid



## Ermeni diversantların məhkəmə tarixi ballı oldu - 4 zərərçəkən var

**Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.**

"Unikal" APA-ya istinadən xəbər verir ki, ermənilərin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim Fəhmin Hübətəvun icraatına verilib.

İş üzrə 4 nəfər azərbaycanlı - Eltun Sərkerli, Rza Allahverdiyev, Asif Babaşov və İbrahim Şıxlarov zərərçəkən kimi tanınıb.

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 3-nə təyin edilib.

## "Kənddən Şəhərə" yarmarkası bu tarixlərdə təşkil olunacaq

**Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 24-25 iyun tarixlərində paytaxtda "Kənddən Şəhərə" həftəsonu yarmarkası keçiriləcək.**



Nazirlikdən "Unikal"a verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkada müxtəlif regionlardan gələn fermerlər öz məhsullarını paytaxt sakinlərinə təqdim edəcəklər. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Seyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyasının xidmətlərindən faydalanıla biləcəklər. Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımı ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən fermerlərə lojistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

## Səhiyyə Nazirliyində yeni təyinatlar

**Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsində təyinatlar olub.**

Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə Qulu Xəlilov təyin edilib.

Bundan əlavə, şöbənin İctimaiyyətlə əlaqələr sektoru Elvin Hacıyevə, Media ilə iş sektoru isə Nigar Həməzəyevaya həvalə olunub.



## Bu məlumatların qeyri-qanuni açıqlanması qadağan edilir



**Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara bu Qanunun tələbləri nəzərə alınmaqla bank sirlirinin qorunması qaydaları şamil edilir.**

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən yeni "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsində əksini tapıb.

Ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirlirinin qorunması qaydalarının pozulması hesab edilmir.

Ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçıların idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.

Anar Kəlbəyev

## Ödəniş xidmətlərinin göstərilməsinin yeni qaydaları müəyyən edilir

**Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinin yeni qaydaları müəyyən edilir.**

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsində əksini tapıb.



Layihəyə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaitini vəsait alanla bağladığı müqavilədə ayrı müddətdə nəzərdə tutulmadıqda (müqavilədə nəzərdə tutulan müddət 5 (beş) iş günündən artıq ola bilməz) növbəti əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir.

Mərkəzi Bank tərəfindən müəyyən edilən hallar istisna olmaqla, ödəniş terminalı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını təsdiq edən məlumatla təmin etməlidir. Ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələblər və məlumatların təqdim edilməsi qaydası Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

## Dövlət satınalmalarının əsas prinsipləri

**Dövlət satınalmalarının əsas prinsipləri müəyyənləşib.**

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanunda qeyd olunub. Qanun layihəsinə əsasən, dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

1. maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi;
2. satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlik əsasında həyata keçirilməsi;
3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi.

**Bütöv Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü Cəbrayıl rayonunda yerləşir. Cəbrayıl qədim Azərbaycan torpağı kimi iki Azərbaycanı əlində saxlayan bir qəhrəman döyüşçünü xatırladır.**

Cənubi və Şimali Azərbaycanın əllərindən tutan Cəbrayıl tarixin bütün dövrlərində həm torpaq olaraq, həm də torpağının övladları ilə birgə Azərbaycanın qorunması üçün müharibələrdə iştirak edibdir. Tarixdə Cəbrayıldan olan döyüşçülərin adı yüzlərdir. Eləcə də birinci və ikinci Qarabağ müharibəsi dövründə biz

bi bacarıqlarına görə seçilir. Orduda qalib xidmətini davam etməsini komadrləri neçə dəfə təklif etsə də "Azərbaycansız yaşaya bilmərəm" deyib

1979-cu ildə hərbi xidmətini başa vurub geri qayıdır.

Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır. Qısa müddətdə baş usta olur, daha sonra briqadir olur. İş yoldaşları ona "qızıl əl" də deyirdilər. Mahir dəmir ustası idi. Onun iş yoldaşları deyirlər ki, "dəmir onun əlində muma dönürdü".

1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşu-

ziyə gedib gənc əsgərləri oradan çıxardır, özü təkbaşına düşməne qarşı savaşırdı, neçə neçə gənci ağır döyüş bölgəsindən xilas edib.

Hər dəfə dostları ona "üç balan var, özünü qoru" desələr də, "mənim balam da, atam da, anam da bu torpaqlardır" deyirdi. Şahidlərin dediyinə görə döyüşə girməzdən əvvəl bir ovuc torpağı ovcuna götürüb öpüb gözünün üstünə qoyur, and içirdi ki, onu qoruyacaq. 11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlər o qədər

# Dəmiri muma döndərən şəhidimiz

Qarabağ savaşının qəhrəmanlarından olan Əhməd Məmmədovun əziz xatirəsinə

canlarından və sağlamlıqlarından keçmiş yüzlərlə cəbrayıl oğlunun adını çəkə bilirik. Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu "Azərbaycanın Milli Qəhrəmanı" yüksək fəxri adına layiq görülmüşlər. Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan hər bir vətən övladının adı tarixdə qalacaq.

Belə qəhrəmanlardan biri də, Cəbrayıl rayonunda anadan olmuş Qarabağ şəhidi Məmmədov Əhməd Teymur oğludur. Şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Onu uşaqlıqdan tanıyan adamlar deyirlər ki, Əhməd Məmmədov uşaq yaşlarından erməniləri qəbul etmirdi. Rayon və kənd ərazisində erməni görəndə onlarla dava etməyə çalışırdı. Soruşanda niyə belə edirsən, hələ 8 yaşlı olan Əhməd Məmmədov deyirdi ki, onların üzündən yaxşı adam olmadıyı görürəm. Onlar bura gəlməsinlər deyirdi.

10 illik orta təhsili bitirəndən sonra oxuyub və işləmək üçün Sumqayıta gəlir. Gənc şəhəri sevən Əhməd Məmmədov digər yerdə yox məhz Sumqayıtdakı Kimya Texnologiya texnikumunda oxumaq istəyir. Həmin il sənədlərini həmin texnikoma verir, lakin sonra təhsilini davam etdirmir, sovet təhsil sistemində qohumluq və rüşvəti görüb daimi etiraz edir, ədaləti tələb edir, lakin o zamankı sistem onun haqsızlığa qarşı etirazını bildirdiyi üçün cəzalandırır, o isə cəzanı qəbul etməyib texnikumu yarımçıq qoyur. Sonra hərbi xidmətə yollanır. Macarıstanda xidmət edir. Hərbiyə marağı olduğuna görə müxtəlif təyinatlı bölüklərdə olur. Həm rabitə, həm artilleriya üzrə hər-



lur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhəbdə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir "Qarabağ kişilər yurdudur və qarabağı da oranın kişiləri qoruyur" deyib inad edir.

İlk olaraq Ağdam rayonu ərazisinə gəlir. Burda keçmiş hərbi təcrübə ona çox kömək edir. Onu döyüşlərdə tanıyanlar deyirlər ki, Əhməd Məmmədov bütün döyüşçülər çörək yeyib bitirməyə qədər əlini suya belə aparmazdı. Bütün gənc əsgərlərin döyüş hazırlığı ilə yanaşı niyə Vətən uğrunda döyüşdükələrinin mahiyyətini onlara təbliğ edirdi. Ağdamın Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib. Gənc əsgərləri sinəsi ilə qoruyurdu. Şahidlər deyirlər ki, ən çox atəşə məruz qalan əra-

ağır keçir ki, Bakıdan belə xəbər verirlər ki, geri çəkilin, özünüzü ölümə verməyin. Amma heç bir kəs geri çəkilmək istəmir. Döyüşçülər Əhməd Məmmədov və bir neçə ailəli əsgərlərə deyirlər ki, "Siz gedin, ailənizi sizi gözləyir, biz subayıq, amma sizin balalarınız var".

Son döyüşdə onun çıxmaq, sağ qalmaq imkanları olduğu halda döyüş yoldaşlarını meydana tək qoymayan Əhməd Məmmədov "biz burda bir ailəyə, sizi qoyub getsək, ailəmizin üzünə necə baxacağıq" deyir.

Döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Şahidlərin dediyinə görə onun şəhidlik zirvəsinə ucaldığı anda əlində bir ovuc torpağı sıxıb saxlamışdı. Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib.

Şəhidimiz əziz dostum, jurnalist Zaur Əhmədin atasıdır.

Zaur Əliyev, dosent



**Salyanda nasos stansiyalar vasitəsi ilə 46 min hektar əkin sahəsi suvarılır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Salyan rayonunda aparılan meliorativ tədbirlər nəticəsində əkin sahələri normal qaydada suvarılır. Rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Suvarma mövsümü öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki qurğular və nasos stansiyalar təmir olunur.**

Ümumiyyətlə Salyan rayonunun suvarılan torpaq sahəsi 46 min hektardan artıqdır. 2023-cü ildə bu sahələrdə 17292 hektar dənli bitkilərdən, 9150 hektarı əkilməsi nəzərdə tutulan pambıq sahəsindən, 15301

Katexçay, Balakənçay, Dəliçay, Himbul, İnterçay və s. dağ çaylarıdır. Mövsümlə əlaqədar olaraq həmin çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə yarada biləcəyi təhlükələrdən müdafiə etmək məqsədi ilə idarə məcrə təmizləmə və sahil bərkətmə işləri aparılır. Bu məqsədlə də, idarənin balansında cəmi 22828 paqonometr uzunluqda bəndlər mövcuddur. Ondən 11911 paqonometr Balakənçay sistemində, 4480 paqonometr Katexçay sistemində, 6437 paqonometr isə Mazımçay sistemindədir. Hazırda Katexçay çayının sağ sahilində Katex kəndini mühafizə edən daş-beton bəndinin əsaslı təmiri həyata keçirilir.

Katex çayda görülən mühafizə tədbirləri kənd sakinlərinin də üreyincədir. Onların sözlərinə görə, hazırda bəndin inşa edildiyi hissədən sel sularının kənd ərazilərinə düşməsi halları əvvəllər tez-tez baş verirdi. İdarənin balansında 8400 hektar suvarı-

nə kimi 3 milyon 400 min kub su əkin sahələrinə ötürülüb. Astara suvarma sistemləri idarəsi 4519 hektar suvarılan əkinə yararlı torpaq sahəsinə xidmət edir. İdarə, suvarma suyunun tələbatçılara vaxtında itkisiz çatdırılmasında öhdəsinə düşən işləri görməkdədir. Bu istiqamətdə görülən əsas fəaliyyətlərdən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanmasıdır. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılıb.

İdarənin balansında mövcud olan kanalların təmizlənməsi və su anbarının tam doldurulması mütəmadi olaraq diqqətdə saxlanılır. Bu günə qədər su mənbələrindən 4 milyon 200 min kub götürülüb ki, bunun da 3 milyon 400 min kub sahələrinə ötürülüb.

Məhz görülən tədbirlərin nəticəsi və kanalların vaxtında təmizlənməsidir ki,



## Elektron pula dair tələblər müəyyənləşir

**Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyasının həyata keçirəcək yerlər müəyyənləşir.**

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsində əksini tapıb. Bunlar aşağıdakılar tərəfindən həyata keçirilə bilər:

- banklar və xarici bankların yerli filialları;
- poçt rabitəsinin milli operatoru;
- elektron pul təşkilatları.

Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibi tərəfindən istifadəsinə imkan yaradır.

Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

**Anar Kəlbəyev**

## Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

**Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir Su Anbarında və Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.**

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakinləri Məmmədcan Məmmədov, Fərrux Səmədov, Abil Abdurəhmanov, Lənkəran rayon sakinləri Mail Əhmədov, Rəsul Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

"Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb".

## Siyazan rayonunda dövlət qulluqçularının statistikasını

**Siyazan rayonunda 17 müəssisə və təşkilatda 23 nəfəri qadın olmaqla dövlət qulluqçularının ümumi sayı 93 nəfərdir.**

Dövlət qulluqçularının 1 nəfəri dördüncü, 4 nəfəri beşinci, 11 nəfəri altıncı, 64 nəfəri yeddinci, 13 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyənlərdir. Yaş qrupları üzrə dövlət qulluğunda çalışanlardan 30 yaşa qədər olanlar 13, 30-34 yaşda olanlar 14, 35-44 yaşda olanlar 36, 45-54 yaşda olanlar 12, 55-64 yaşda olanlar 18 nəfər təşkil edir.

2022-ci ildə dövlət qulluqçularının rayon üzrə orta aylıq əməkhaqqı əvvəlki ilə müqayisədə 53,8 faiz artaraq 1254,3 manat, o cümlədən qadınlar üzrə 48,1 faiz artaraq 1209,0 manat olmuşdur.

**Kamil Xəlilov**  
Siyazan Rayon  
Statistika İdarəsinin rəisi

# Bölgələrdə meliorativ tədbirlər davam etdirilir



hektarı yem bitkilərindən, 820 hektarı bostan-tərəvəz bitkilərindən, 510 hektarı çoxillik bağlardan, 3752 hektarı isə heyətyanı sahələrindəki əkinlərdən ibarətdir. Hazırda rayonda suvarma nasos stansiyalar vasitəsi ilə davam edir.

Dənli bitkilərin 16879 hektarı taxıl olmaqla, çıxış suyundan sonra, birinci vegetasiya suyunun verilişi tamamlanıb, hazırda ikinci vegetasiya suyunun verilməsi davam edir. Bu günə kimi pambıq üzrə 8377 hektara arat suyu, 307 hektara isə səp-suvar üçün su verilməklə işlər davam edir. Fermerlər görülən meliorativ tədbirlərə görə, əkin sahələrini asanlıqla suvara bildiklərini söyləyirlər.

2023-cü ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma Sistemləri İdarəsinin balansında 46 min hektardan artıq suvarılan torpaq sahəsi mövcuddur ki, bu sahələrin suvarılması mexaniki üsulla aparılır. Mexaniki suvarmanı həyata keçirmək üçün isə daim nasos stansiyalarda sazlaşma və təmir işləri aparılır.

Balakəndə sele qarşı mübarizə tədbirləri davam edir. Dilqəm Şərifov bildirib ki, Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və sele qarşı mübarizə tədbirlərini həyata keçirir. Balakən Respublikanın sıx çay şəbəkələrinə malik olan bölgələrindən biri sayılır. Bu çaylardan əksəriyyəti Mazımçay,

lan torpaq sahəsi vardır. Bundan 2252 hektar əkin sahəsi, 2661 hektarı heyətyanı sahə və 3487 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir. Suvarma dağ çaylarından gələn suların hesabına və 65 ədəd subarbazon quyusu və eləcə də 90 artesian quyusu ilə aparılır. Suvarma suyu çaylardan kanallara texnikaların köməyi ilə verilir və ümumilikdə 4600 min kubmetr su verilməklə əhalinin suya olan tələbatı ödənilir. Rayonda 209 km uzunluğunda suvarma kanalları fəaliyyət göstərir ki, ondan 40 km-ə yaxını təsərrüfat arası kanallar, 170 km-i isə təsərrüfat daxili kanallardır. 2023-ci ilin 5 ayı ərzində suvarmaya hazırlıqla əlaqədar kanallarda 112 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. İlin əvvəlindən bu günə kimi Balakən-1 kanalının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri işləri davam etdirilir. Bundan başqa torpaq məcralı Balakən-Tuqay kanalının beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinə də artıq start verilib.

Qeyd edək ki, Balakən Suvarma Sistemləri İdarəsi daş-beton bəndlərin tikintisi, suvarma kanallarının beton üzlüyə alınması işləri ilə yanaşı hər il olduğu kimi ayrı-ayrı çaylarda məcrə tənzimləmə işlərinin görülməsini də yerinə yetirir. Belə ki, idarəyə məxsus texnikalar ilə ümumilikdə 201 min kubmetrdən artıq tənzimləmə işləri həyata keçirilib.

Astarada meliorativ tədbirlər görülür. Dilqəm Şərifov bildirib ki, Suvarmanın düzgün aparılması, kənd təsərrüfatı bitkilərinin inkişafında və məhsuldarlığın artmasında mühüm rol oynayır. Astarada hektarlarla sahədə əkilən çeltik, çay, sitrus, bostan bitkiləri və yonca - otlaq sahələrinin suya olan tələbatı da suvarma sistemləri idarəsi tərəfindən tam təmin olunur. Bu gü-

rayona normadan artıq düşən leysan xarakterli yağışlar əkin sahələrinə, təsərrüfatlara heç bir ziyan vurmadı. Fermerlər də görülən işlərdən, suvarma idarəsinin onlara vaxtı - vaxtında su ötürüklərindən razıdılar.

Hazırda rayonda suvarma imkanlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Qeyd edək ki, Astara rayonunun su ehtiyatı dörd su mənbəyindən Astaraçay, Pensərçay, Lovayın su anbarı və Xanbulançay su hidroqovşağından qidalanır.

Samur Baş Hidroqovşağı şimal bölgəsindəki 6 rayonu suvarma suyu ilə təmin edir. Dilqəm Şərifov bildirib ki, hazırda ölkəmizdə suburaxma qabiliyyəti 50 m<sup>3</sup>/s-dən çox olan 17 hidroqovşaq mövcuddur. Bu qurğulardan biri, xüsusi əhəmiyyətə və eyni zamanda maraqlı tarixə malik olan Azərbaycan-Rusiya sərhədində, Qusar rayonu ərazisində yerləşən Samur Baş Hidroqovşağıdır. İlk baxışdan adi görünən bu qurğu Bakı və Abşeron yarımadasını 75 faiz içməli su ilə təmin edir. Şimal bölgəsindəki 6 rayonun suvarma suyu ilə 100 faiz təmin edilməsi də məhz Samur Baş Hidroqovşağının hesabına həyata keçirilir.

1955-ci ildən istismarda olan qurğunun tikintisinə 1939-cu ildə başlanılıb. O zaman 108 km uzunluğunda olan kanal ələ qazılıb. İkinci dünya müharibəsinin başlaması ilə dayanan tikinti işlərinə 1947-ci ildə yenidən start verilib və 8 il sonra qurğu istifadəyə verilib. Uzun illər istifadə edilən hidroqovşağın Azərbaycanın müstəqilliyinin ilk illərində əsaslı təmirə ehtiyacı vardı. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni meliorasiya sahəsinə yönəltməklə bu qurğunun da beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə Prezident İlham Əliyev bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.

Qurğunun əhəmiyyəti nəzərə alınaraq Samur Abşeron Kanalı İstismar İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq Baş Hidroqovşağda cari təmir işləri aparılır. Eyni zamanda, son dövrlər qurğunun yerləşdiyi ərazidə abadlıq işləri görülüb, inzibati bina əsaslı təmir edilib və ərazidə müasir işıqlandırma sistemi qurulub.

**Hüseyn İsgəndərov**



## "Yeni könüllülərə ehtiyac yoxdur" - Şoyqu



**Xüsusi hərbi əməliyyatda (SVO) iştirak etmək üçün yeni könüllülərə ehtiyac yoxdur.**

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd edib ki, Rusiyada orta hesabla gündə 1336 nəfər müqavilə bağlayır:

"Birbaşa müqavilələr əsasında 114 min nəfər Silahlı Qüvvələrə cəlb olunub, 50 mindən çox könüllü var".

## Bir gün Rusiya ayılacaq ki, Kırım da Ukraynaya verilib" - "Vaqner" in rəhbəri

**"Vaqner" özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini Ukraynadakı müharibənin gedişi ilə bağlı vətəndaşlara yalan danışmaqda ittiham edib.**

"Unikal" xəbər verir ki, iş adamı rus qoşunlarında kifayət qədər sursatın olmadığını açıqlayıb.

"Moskva Kırım yarımadasını itirə bilər. Böyük ərazilər düşməne verilib və bütün bunlar xalqdan gizlədilib. Bir gün Rusiya ayılacaq və Kırımın da Ukraynaya verildiyini görəcek", - deyər Priqojin bildirib.

Ağarza

## Türkiyə daha 4 ölkəyə "Anka" PUA-ları satacaq



**Türkiyə 2023-cü ilin sonundakı 4 ölkəyə "Anka" pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.**

Bu barədə "Anadolu" agentliyi PUA-ları istehsal edən TUSAŞ şirkətinin rəsmisinə istinadən məlumat yayıb.

Ölkələrin adlarını açıqlanmayıb. Qeyd edilib ki, növbəti il "Anka" müştərilərinin sayı daha artacaq.

Xatırladaq ki, bundan əvvəl PUA-ların Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə tədarük edilməsi barədə müqavilələr imzalanıb.

"Ukrayna sülhə yaxın idi, amma..." - Putinin köməkçisi

"Kiyev ötən il münəqışənin sülh yolu ilə həllinə, Ukraynanın daimi neytrallığı və təhlükəsizliyinə zəmanət haqqında müqavilənin imzalanmasına yaxın idi".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, Rusiya Hərbi Tarixi Cəmiyyətinin prezidenti Vladimir Medinski məlumat verib.

"Rusiya sözlə deyil, əməllə sülh yolu ilə həllə hazır idi. Üstəlik, Kiyev, ümumiyyətlə, belə bir qərara yaxın idi. Amma belə bir qərar Ukraynanın Qərbdəki kuratorlarına qətiyyətlə deyildi. Buna görə də onlar danışıqlar prosesini qəsdən tamamilə iflasa uğratdılar", - Medinski bildirib.

Gülayə Mecid

## Hakan Fidan və Blinken Azərbaycan-Ermanistan münasibətlərini müzakirə ediblər

**Xəbər verdikimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.**

"Unikal" xarici KİV-ə istinadla bildirir ki, görüş zamanı diplomatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Ukraynadakı vəziyyət, NATO-nun genişləndirilməsi və ikitərəfli münasibətləri müzakirə ediblər. Qeyd edək ki, müzakirələr Ukraynanın yenidən qurulmasına həsr olunmuş iki günlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

Ağarza

## "Ukrayna Ordusu yenidən qruplaşır" - Şoyqu Putinə hesabat verdi

**Ukrayna Silahlı Qüvvələri (USQ) son 16 gün ərzində hərbi əməliyyatlar zamanı xeyli itki verib.**

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə hesabat verərkən deyib.

O, Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısında qeyd edib ki, Ukrayna Ordusu



hazırda yenidən qruplaşır: "Ukrayna Silahlı Qüvvələri növbəti hücum hərəkətlərinə hazırlaşır, Rusiya Federasiyasının Silahlı Qüvvələri də düşmənin bu addımlarına hazırlaşır".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün TŞ-nin iclasını çağırmışdı.

Ağarza Elçinoğlu

## Ukrayna Rusiya ilə güzəştə getməyə məcbur ola bilər - KİV

**Rəsmi Kiyev Rusiya ilə güzəştə getməyə məcbur ola bilər.**

"Unikal" xəbər verir ki, bunu "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb. Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski əks-hücumun nəticələri ilə bağlı Rusiya ilə güzəştə getməli olacaq, çünki Qərbin Ukraynaya "nə qədər lazımdırsa" yardım prinsipi hazırkı əks-hücumun sonuna qədər davam etməyəcək.

Həmçinin nəşr yazır ki, ilin

sonunadək NATO ölkələri atəşkəs ideyasını "danışıqlara müqəddimə" kimi təbliğ etməyə başlayacaq, ona görə də Zelenski bunu edərsə, ən sərfəli sazişi bağlamaq barədə düşünməlidir.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Hərbi Tarixi Cəmiyyətinin (RVİO) sədri Vladimir Medinski Kiyevin münəqışənin sülh yolu ilə həllinə və Ukraynanın 2022-ci ildə daimi neytrallıq və təhlükəsizlik təmi-



nəti haqqında müqavilənin bağlanmasına yaxın olduğunu bildirmişdi.

Gülayə Mecid

## Borrell Serbiya və Kosovo liderlərini təcili Brüsselə dəvət etdi

**Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun baş naziri Albin Kurti təcili danışıqlar üçün Brüsselə dəvət edib.**

"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində məlumat yayıb.

"Mən Serbiya liderləri Aleksandr Vuçiç və Kosovonun liderləri Albin Kurtini cari böhr-



randan çıxış yolu tapmaq üçün təcili görüş üçün Brüsselə dəvət etdim", - Borrell yazıb.

O, bölgədəki vəziyyətin dərhal deeskalasiyasının və Kosovonun şimalında Kosovo serblərinin iştirakı ilə yeni seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

"Bu, region və Aİ üçün ən vacib şeydir", - Aİ-nin yüksək səviyyəli diplomatı bildirib.

Gülayə Mecid

## Aİ Ukraynaya növbəti maliyyə yardımı etdi

**Avropa İttifaqı (Aİ) Ukraynaya növbəti maliyyə yardımı göndərüb.**

"Unikal" xəbər verir ki, Avropa Komissiyasının saytında dərc edilən məlumata görə, yardımın həcmi 1,5 milyard av-

ro təşkil edir.

Məlumatda həmçinin o da qeyd olunub ki, maliyyə yardımı Kiyevə 2023-cü ildə nəzərdə tutulmuş 18 milyard avro lüq proqram çərçivəsində verilir.



## Belçikada baş nazir və XİN rəhbərinin istefası tələb edildi

**Belçika hökuməti ruslara və iranlılara viza verib. Bundan sonra ölkənin baş naziri Aleksandr De Kroo və xarici işlər naziri Haca Lahbibin istefa verməsini tələb edilib.**

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Belçikalı QHT işçisi Olivier Vandecastee-



le İran həbsxanasından azad edildikdən cəmi üç həftə sonra Belçikanın xarici işlər naziri Rusiya və İran vətəndaşları üçün viza müraciətlərini təsdiqləyib.

Ölkədə müxalifət nümayəndələri xarici işlər nazirinin istefasını, ifrat sağçı müxalifət partiyası isə ölkənin baş nazirinin də istefasını tələb edib.

Gülayə Mecid



# Vətən Müharibəsi şəhidlərin şərəfinə cüdo yarışları keçirilib



**Masallıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 26 iyun - Azərbaycanın Silahlı Qüvvələri Günü münasibətilə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan rayon cüdoçularının xatirəsinə həsr olunmuş Uşaq və Yeniyetmələr arasında cüdo idman növü üzrə açıq turnir keçirilib.**

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Masallı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi, "Masallı Elektroniks" şirkətlər qrupunun sponsorluğu, "Asiya.az" xəbər portalının media dəstəyi ilə baş tutan turnirdə rayon rəhbəri Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Masallı Olimpiya Kompleksinin

foyesində Masallı Tarix-Diyarşünaslıq Muzeyində, eləcə Vətən şəhidlərinin ev muzeylərində qorunub saxlanılan onların şəxsi əşyalarının, rayonun yeniyetmə rəssamlarının vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərinin sərgisinə baxıblar.

Ulu öndər Heydər Əliyev, Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla və Dövlət Himnimizin sədalari altında başlayan tədbirin aparıcısı jurnalist Cəfər Cəfərov turnirin keçirilməsi barədə iştirakçılara geniş məlumat verib. Söz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla çatanda o, tədbir iştirakçılarına, idmançıları salamlamaqla 26 iyun - Azərbaycanın Silahlı Qüvvələri Günü münasibətilə təbrik edərək deyib: "Bugünkü turnirin təşkilində məqsəd bu idman növünün uşaq və yeniyetmələr arasında təbliği, yaxşı idmançıların üzə çıxarılması, uşaqlar və yeniyetmələrin asudə vaxtının sə-

mərəli təşkili, onlara vətənpərvərlik ruhunun aşılması, ən əsası ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman şəhidlərin xatirəsinə bir daha ehtiramla yad etməkdir.

Digər çıxışçılar - ikiqat Paralimpiya Oyunları çempionu, üçqat dünya, səkkiz-qat Avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, Qarabağ müharibəsi qazisi, "Şöhrət" ordenli İlham Zəkiyev, Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərli yeniyetmə idmançıları təbrik edib, son illər cüdo idman növünə marağın artdığını deyib, tədbirin təşkilatçılarna, şəhid ailələrinə qayğıya görə ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər.

Cənub bölgəsinin incisi "Halay" folklor və "Masallı" rəqs qrupları tədbir öz rəqs nömrələri ilə qatılıblar. Eyni zamanda Masallı Xalq Teatrı ifasında Cəfər Cəfərovun quruluş verdiyi "Şuşa, ətrin duyulur" tamaşasından "Şuşanın azad edilməsi" səhnəsi nümayiş olunub, əsərdə döyüş epizodlarını Masallının peşəkar idmançıları, Vətən müharibəsi iştirakçıları göstəriblər. Maraqlı mübarizə şəraitində başa çatdıran yarışdan sonra fəxri qonaqların və idmançıların təltif etmə mərasimi olubdur.

**Zəfər Orucoğlu, AJB üzvü**

## SOCAR-Sərgən Yalçın danışıqlarında fikir ayrılığı təkcə maddi məsələdə olmayıb

**Türkiyə mətbuatı Sərgən Yalçının "Neftçi" ilə danışıqlarına dair yeni məlumatlar yayıb.**

Qeyd edilib ki, tərəflər təkcə maddi yox, başqa məsələlərdə də razılığa gələ bilməyiblər.

Qol.az xatırladır ki, 50 yaşlı mütəxəssis paytaxt klubunun baş məşqçisi vəzifəsinə əsas namizəd olub. Dünən o, Bakıda "Neftçi"nin Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəfə görüşüb. Görüşdən sonra S.Yalçın İstanbula qayıdıb. Səfərdə onu müşayiət edən köməkçisi Murat Şahin sosial media hesabında paylaşım edərək görüşə görə Rövşən Nəcəfə təşəkkür edib.

Dünən yayılan xəbərə görə, S.Yalçın bir mövsüm üçün qarşı 2 milyon dollar tələb edib. SOCAR-dan isə ona 1,5 milyon dollar verməyə hazır olduqları bildirilib. Dünənki görüşdə tərəflər razılığa



gələ bilməyiblər. Türkiyə mətbuatı görüşün nəticəsiz başa çatdığını qeyd edib. Amma eyni zamanda S.Yalçının düşünmək üçün vaxt götürdüyü və "Neftçi"yə yekun cavab vermədiyi də qeyd olunub.

Bu gün "Sabah" qəzeti də danışıqlarda yekun razılıq əldə olun-

madığını yazıb. Qəzet bildirir ki, tərəflər təkcə maddi yox, digər məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər. Qeyd edilib ki, Avropa kubokları və liqadakı hədəflərlə bağlı da tərəflər arasında fikir ayrılığı olub. Qəzetin bununla bağlı detalları yazmayıb.

## "Qarabağ" Avstriyaya yollanır

**Azərbaycan çempionu "Qarabağ" Avstriyaya yollanır.**

Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb. Təmsilçimiz təlim-məşq toplanışı üçün bu ölkəyə yola düşür. Qurban Qurbanovun yetirmələri mövsümün hazırlığını Tirol'da gerçəkləşdirəcək.



"Qarabağ" Avstriyada 3 yoxlama görüşü keçirəcək. Ağdamlılar iyunun 27-də "Ferentsvaroš", iyulun 1-də isə "Legiya" ilə üz-üzə gələcək. Sonuncu rəqib hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə görüşəcək.

Azərbaycan karateçiləri mübarizəyə başlayır - Krakov-2023 Krakov-2023 III Avropa Oyunlarında karate yarışlarına start verilib.

Azərbaycan yığmasının təmsilçiləri də tatamidə qüvvəsini sınayacaq. İlk gündə 4 karateçimiz təsnifat mərhələsinin qrup döyüşlərinə çıxacaq. Mədinə Sadıqova (55 kq) İvet Qoranova (Bolqarıstan) ilə görüşəcək. Fidan Teymurovanın (50 kq) ilk rəqibi Erməniya Perffetto (İtaliya) olacaq.

Əminəğa Quliyev (60 kq) Yunanıstanlı Stefan Kristosla üz-üzə gələcək. Tural Ağalarzadə (67 kq) ilk görüşdə Macarıstan təmsilçisi Marsial İv Tadissi ilə qarşılaşacaq.

## "Qəbələ"nin futbolçusu qəzaya düşdü, xəsarət alan var



**Zaqatalada minik avtomobilləri toqquşub.**

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yengiyən kəndi ərazisində baş verib.

Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili 1995-ci il təvəllüdü Qurban Nəsrullah oğlu Həsərovun idarə etdiyi "Niva" markalı maşınla toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Niva"nın sürücüsü Q.Həsərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsinə araşdırma aparılır.

Qeyd edək ki, "VAZ-2107"nin sürücüsü Emil Səfərov "Qəbələ" futbol klubunun oyunçusudur. O, bu yay klubu ilə müqaviləsini uzadıb.

## Neymar hamilə sevgilisindən üzr istədi

**PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar sosial şəbəkə vasitəsi ilə sevgilisi Bruna Biankardidən üzr istəyib.**

Qol.az xəbər verir ki, 31 yaşlı futbolçu sevgilisine xəyanət etdiyi üçün bu addımı adıb. O, sosial şəbəkə hesabında yazıb: "Bru. Mən bunu həm ikimiz, həm də ailəmiz üçün edirəm. Heç bir əsası olmayan bir şey üçün bəhanə gətirməyə ehtiyac yoxdur. Amma həyatımda sənə ehtiyacım var. Hər şeyə nə qədər əhəmiyyət verdiyini və mənim yanımda olmaq istədiyini gördüm. Mən sənənin yanındayam. Mən səhv etdim. Sənə qarşı haqsızlıq etmişəm. Mən meydanda və meydana kənarda hər gün səhv edirəm. Şəxsi həyatımda, ailəm və dostlarımla ünsiyyətdə olan səhvlərə görə yalnız özüm cavabdehəm. Həyatımdakı ən özəl insanlardan birini incitdim. Yanında qalmağın arzusunda olduğum qadın, uşağımın anası.

Bru, mən artıq səhvlərimə görə üzr istədim, amma bunu açıq şəkildə etməli olduğumu hiss edirəm. Şəxsi məsələ ictimailəşsə, üzrxahlıq açıq olmalıdır. Mən özümü sənə təsəvvür edə bilmirəm. Bilmirəm, bacaracağım, amma indi mütləq cəhd etmək istəyirəm. Uşağa sevgimiz qalib gələcək, bir-birimizə olan sevgimiz bizi gücləndirəcək. Mən səni sevirəm".